

2602y_Az_Y2017_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 2602y Mühasibat uçotu (qeyri-ixtisas)

1 D-t 402 İşçilər üçün uzunmüddətli bank kreditləri , K-t 223 Bank hesablaşma hesabları yazılış nəyi əks etdirir?

Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsinə

Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri

- Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsinə

Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsinə

Kreditə alınmış malların ödənilməsinə

2 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

aktiv və passivdə artım yaranır

düzgün cavab yoxdur

passivin tərkibinə dəyişiklik yaranır

aktivin tərkibinə dəyişiklik yaranır

- aktiv və passivin tərkibinə azalma yaranır

3 İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”

4 Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

5 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

6 Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

- Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

7 İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”

8 Verilmiş təhtəl hesab məbləğin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”

9 Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənilmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?

Vaxtamuzd-mükafatlı

Tarifsiz

Sadə işəmuzd

- Sadə vaxtamuzd

Akkord

10 D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir.

müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;

büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;

bütün cavablar düzdür;

tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini;

- əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımların xərəcə daxil edilməsini;

11 Müəssisədə istehsalat sexinin işçilərinə əmək haqqının hesablanmışdır. Mühasibat yazılışını tərtib edin.

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”

- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”

Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

12 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

Düzgün cavab yoxdur

- Kütləvi

Seriyalı

Fərdi

Kütləvi və seriyalı

13 Müəssisədə işçilərin əmək haqqından zay məhsula görə itki məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

14 İşçiyə müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği aşağıdakı parametrlərdən asılıdır:

- İş stajından və orta əmək haqqından

Həmkarlar təşkilatına üzvlükdən

Həmkarlar təşkilatına üzvlükdən və iş stajından

Orta əmək haqqından

İş stajından

15 Müəssisədə əvvəl verilmiş avans məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlahesab məbləğlər”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”

16 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- Seriyalı
- Kütləvi
- Düzgün cavab yoxdur
- Kütləvi və seriyalı
- Fərdi

17 Bankdakı hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqı köçürülmüşdür. Mühasibat yazılışını aparın.

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

18 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, xərcləri 100000 manatdırsa gəlirləri nə qədərdir?

- 300000
- 150000
- 400000
- 100000
- 200000

19 Müəssisə tərəfindən başqa bir müəssisəyə materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib. Bu əməliyyata mühasibat yazılışı verin.

- Düzgün cavab yoxdur.
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

20 Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir?

40%

- 25%
- 50%
- 60%
- 75%

21 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfi məzənnə fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir.

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"

- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"

22 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmalar aparılır. əməliyyata mühasibat yazılışı verin.

Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

23 Müəssisə tərəfindən başq bir müəssisəyə materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib. Bu əməliyyata mühasibat yazılışı verin.

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

Düzgün cavab yoxdur.

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları"

24 Müəssisədə torpaq, tikili və avadanlıqların satışından zərər aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

25 Müəssisədə əsas vəsait obyektlərinin təmirinə ayrılan xərclərin normaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin hansı maddəsində verilir?

116-cı maddəsində

112-ci maddəsində

114-cü maddəsində

● 115-ci maddəsində

113-cü maddəsində

26 Əsas vəsait obyektlərinə amortizasiya ayırmalarının hesablanması məsələləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin hansı maddəsində verilir?

112-ci maddəsində

116-cı maddəsində

● 114-cü maddəsində

113-cü maddəsində

115-ci maddəsində

27 Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?

Ümumi mənfəət məbləğinin

Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin

Xalis mənfəət məbləminin

Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmnin

● Hesablanmış əmək haqqı məbləğinin

28 Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

Bütün cavablar düzdür

● D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»

D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

29 Mənfəət vergisinin vergiqoyma obyektlərinə aid edilir:

Xalis mənfəət

Güzəştləri nəzərə almaqla mənfəət

Bölüşdürülməmiş mənfəət

● Vergiyə cəlb olunma mənfəət

Mühasibat mənfəəti

30 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir:

D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»

D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

31 Müəssisənin əmlakına vergi hesabladığıda aşağıdakı mühasibat uçotu yazılışı verilir?

D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»

D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»

D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»

- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

32 Büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

- Ödəmə tapşırığı ilə

Çeklərlə

Hesab-faktura

Akkreditivlərlə

Çek və akkreditivlərlə

33 Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

Qarışıq xarakterli

Əmtəə xarakterli

- Qeyri-əmtəə xarakterli

Bütün cavablar düzdür

Maliyyə xarakterli

34 Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman necə mühasibat yazılışı tərtib olunur?

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”

Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

35 Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

521 “Vergi öhdəlikləri”

538 “Digər qısamüddətli kreditor borcları”

- 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”

36 Təxirə salınmış vergi öhdəliyi nə deməkdir?

Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir

Bütün cavablar düzdür

Düzgün cavab yoxdur

Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

- Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir

37 Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir?

- Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği

Düzgün cavab yoxdur

Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;

Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği

Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği

38 Vergiyə cəlb olunma mənfəət nə deməkdir?

Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət

Düzgün cavab yoxdur

- Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir

Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq

Bölüşdürüldükdən sonra cari xalis mənfəət

39 D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri yazılışı nəyi əks etdirir?

Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni

material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni

ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni

- satılmış məhsullara görə hesablanmış ƏDV-ni

ƏDV-nin büdcəyə ödənilməsini

40 Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği silindikdə hansı müxabirləşmə verilir?

- D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»

D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»

D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənil–məmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

41 Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir?

801 «Ümumi mənfəət»

343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

- 202 «İstehsalat xərcləri»
- 601 «Satış»

42 İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

Fiziki şəxslərdən gəlir vergisi

Əmlak vergisi

- Yol vergisi
- Aksizlər
- Əlavə dəyər vergisi

43 Qanunverciliyə görə hansı müəssisələr mütləq əDV ödəyicisi olaraq qeydiyyatdan keçməlidirlər?

- Dövryyəsi 120000 azn-dən çox olan bütün müəssisələr
- Dövryyəsi 90000 azn-dən çox olan fiziki şəxslər və 150000 azn-dən çox olan hequqi şəxslər
- Dövryyəsi 90000 azn-dən çox olan bütün müəssisələr
- Dövryyəsi 150000 azn-dən çox olan bütün müəssisələr
- Doğru cavab yoxdur

44 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda

Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda

- Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda
- Bütün cavablar düzdür
- Düzgün cavab yoxdur

45 Mühasibat uçotunda təxirə salınmış vergi öhdəliyi anlayışının mahiyyətini açıqlayın

Bütün cavablar düzdür

Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir

Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

Düzgün cavab yoxdur

- Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir

46 Hesabat dövründə ödəniləsi cari vergi dedikdə nə başa düşülür?

Düzgün cavab yoxdur

Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;

Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği

- Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği

Vergiye cəlb olunma üzrə müvəqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği

47 Müəssisədə torpaq vergisinin hesablanması hansı hesabın debetində uçota alınır?

341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

801 «Ümumi mənfəət»

601 «Satış»

- 202 «İstehsalat xərcləri»

48 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesablanmışdır. Bu əməliyyatlara mühasibat uçotu yazılışı verin:

D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»

49 Müəssisənin əmlakına vergi hesabladıqda hansı mühasibat uçotu yazılışı verilir?

D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»

- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»

D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»

D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

50 Müəssisədə təxirə salınmış vergi aktivləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»

Bütün cavablar düzdür

D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

51 Vergiyə cəlb olunan mənfəət anlayışının mahiyyətini açıqlayın

Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq

Bölüşdürüldükdən sonra cari xalis mənfəət

Düzgün cavab yoxdur

- Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir

Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət

52 Müəssisədə material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirildikdə aşağıdakı mühasibat yazılışı verilir?

D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»

- D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»

D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənil–məmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

53 Mühasibat uçotunda D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri mühasibat yazılışı nəyi əks etdirir?

Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni

ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni

material qymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni

- satılmış məhsullara görə hesablanmış ƏDV-ni

ƏDV-nin büdcəyə ödənilməsini

54 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»

Bütün cavablar düzdür.

55 Təxirə salınmış vergi aktivini yaranır:

Düzgün cavab yoxdur

Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda

Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda

Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə

- Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə

56 Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

Bütün cavablar düzdür

Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti

Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər

- Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər

Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri

57 Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur:

- ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti
- ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti
- Düzgün cavab yoxdur
- Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri
- ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri

58 Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə əDV-nin məbləği hansı hesabın debetində əks etdirilir?

- Bütün cavablar düzdür
- 631 «Maliyyə gəlirləri»
- 611 «Sair əməliyyat gəlirləri»
- 601 «Satış»
- 731 «Sair əməliyyat xərcləri»

59 311 Emissiya gəliri hesabı hansı müəssisələrdə istifadə olunur?

- Səhmdar cəmiyyətlərdə
- Bütün cavablar düzdür
- Məhdud məsuliyyətli cəmiyyətlərdə
- Dostluq cəmiyyətlərində
- Kooperativ müəssisələrdə

60 MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:

- Kommersiya müəssisə və təşkilatlarına
- İctimai əhəmiyyətli qurumlara
- İctimai fondlara
- Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
- Büdcə təşkilatlarına

61 Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?

- Düzgün cavab yoxdur
- Zərərlərin ödənilməsi
- Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
- Müflislik faktının təsdiq edilməsi
- İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri

62 Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- Bütün cavablar düzdür
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" Kt 341 "Hesabat dövründə xalis

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 335 “Sair ehtiyatlar”

63 Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

Qeyri-maddi aktivlərin dəyərinin artırılması

Əsas vəsaitlərin dəyərinin artırılması

- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması

Əvəzsiz alınan dəyərlilər

Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri

64 Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

Qanunvericiliklə

Nizamnamə ilə

- Nizamnamə ilə, qanunvericiliklə

Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən

AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən

65 Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin

Səhmdar cəmiyyətin nizamnaməsində göstərsin

Bütün cavablar düzdür

- Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutulubsa

Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin

66 Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- Bütün cavablar düzdür

Əsas vəsaitlərin

Qeyri-maddi aktivlərin

Pul vəsaitlərinin

Pul vəsaitlərinin ekvivalentlərinin

67 Kapitalın tərkibinə daxildir:

- Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət

Təsisçilərdən alınan uzunmüddətli borclar

Nizamnamə kapitalı

Bölüşdürülməmiş mənfəət

68 Kapital nədir?

Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir

İstehsal potensialının müəyyən səviyyəsidir

Düzgün cavab yoxdur

- Öhdəlikləri çıxdıqdan sonra müəssisə aktivlərinin məbləğidir

Mühasibat balansının passivinin məbləğidir

69 Buraxılmış səhmlərin nominaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:

- Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"

Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri"

Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"

Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"

Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"

70 Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiyanın qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır:

Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində

- Sair əməliyyat xərclərinin tərkibində

Adi fəaliyyət növü üzrə cari xərclər kimi

Gələcək dövrün xərcləri kimi

Nizamnamə kapitalının azaldılması kimi

71 Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması aşağıdakı yolla həyata keçirilir:

- Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azaldılması yolu ilə

Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə

Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə

Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması yolu ilə

Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azaldılması yolu ilə

72 Nizamnamə kapitalı qiymətləndirilir:

Səhmlərin bazar dəyəri məbləğində

Buraxılmış səhmlərin nominal dəyəri məbləğində

Düzgün cavab yoxdur

Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində

- Təsis sənədlərində elan olunmuş həcmdə

73 Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:

- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Düzgün cavab yoxdur

74 Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir:

- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

75 Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- Hesabat dövrünün zərərlərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
Nizamnamə kapitalının artırılması üçün
İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
Hesabat dövrünün zərərlərini örtmək üçün
Səhmdarlardan xüsusi səhmlərin alınması üçün

76 Bölüşdürülməmiş mənfəət nədir?

- Bütün cavablar düzdür
- Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır
- Müəssisənin dövrüyyəsində qalan, təsisçilərə ödənilməyən dividendlər
- Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq
- Kreditor borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı

77 Xalis mənfəət məbləği necə müəyyən olunur?

- Aylıq
 - İlin əvvəlindən artan yekunla
 - Hesabat dövrünün dekabr ayının yekun dövrüyyələri ilə
- Düzgün cavab yoxdur.
- Hər kvartalin yekunu üzrə

78 Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi:

- Bütün cavablar düzdür

Minimal və maksimal həddə malikdir

Minimal və maksimal həddə malik deyil

- Minimal həddə malikdir

Maksimal həddə malikdir

79 Aşağıdakı hallardan birində yaranan əlavə kapital olaraq yaranmış vəsaiti firmanın ehtiyat kapitalı hesabına köçürmək mümkündür:

İnventarizasiya zamanı ehtiyatların miqdarında artıqgəlmələr qeydə alınmışdır.

Yenidənqiymətləndirmə zamanı ehtiyatların qiymətlərində artım qeydə alınmışdır

- Firmanın səhmləri nominal dəyərindən baha qiymətlərə satılmışdır

Yenidənqiymətləndirmə zamanı istehsalat binasının qiymətində artım baş vermişdir

Doğru cavab yoxdur

80 Müəssisənin aktivlərinin cəmi 9000, öhdəliklərinin cəmi 4800 manatdır. Xüsusi kapitalın həcmi tapın.

4800

- 4200

9000

13800

doğru cavab yoxdur

81 Müəssisə tərəfindən xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları"

Bütün cavablar düzdür

Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 223 "Bank hesablaşma hesabları", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

82 Müəssisə tərəfindən səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

Düzgün cavab yoxdur

Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"

Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

83 Müəssisə tərəfindən əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”

- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”

Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”

84 Müəssisədə səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”

Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”

85 Müəssisədə yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”

Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”

Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

Düzgün cavab yoxdur

86 Müəssisədə nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”

87 Təşkilatın təşkilati-hüquqi forması nəyin uçotunun xüsusiyyətlərinə təsir edir?

Mal-material ehtiyatlarının

Bütün cavablar düzdür

- Nizamnamə kapitalının

Öhdəliklərin

Aktivlərin

88 Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"

Düzgün cavab yoxdur

Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"

89 İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 344 "Elan edilmiş dividendlər" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 344 "Elan edilmiş dividendlər"

Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"

Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"

Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

90 Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?

Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" - Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"

- Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" – Dt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"

Düzgün cavab yoxdur

91 Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:

Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

Bütün cavablar düzdür

Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 223 "Bank hesablaşma hesabları", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları"

92 Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"

Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"

Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"

- Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"

Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"

93 Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib:

- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

94 Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

- Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;
- Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;
- Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;

95 Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki:

- Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;
- Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
- Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;

96 Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:

- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- Bütün cavablar düzdür
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

97 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

- Uzunmüddətli öhdəliklərə
- Cari öhdəliklərə
- Düzgün cavab yoxdur
- Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə
- Həm cari, həm də uzunmüddətli öhdəliklərə

98 Öhdəliklər aşağıdakılardır:

- Bütün cavablar düzdür
- Keçmiş hadisələrdən irəli gələn borc
- Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc
- Səmərənin itirilməsi ilə nəticələnmə biləcək borc
- Etibarlı müəyyənləşən borcun həcmi

99 Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- Bütün cavablar düzdür
- Kapitalda dəyişikliklər haqqında hesabatın
- Mənfəət və zərərlər haqqında hesabatın
- Balansın
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın

100 751 Maliyyə xərcləri , K-t 401 Uzunmüddətli bank kreditləri nəyi əks etdirir:

- İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
- Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması
- Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması
- Bütün cavablar düzdür
- İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması

101 Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?

- Jurnal-order № 5
- Jurnal-order № 1
- Düzgün cavab yoxdur
- Jurnal-order № 4
- Jurnal-order № 10

102 D-t 751 Maliyyə xərcləri K-t 404 Uzunmüddətli borclar əks etdirir:

- Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri
- Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
- Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
- Bütün cavablar düzdür
- Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri

103 Alınmış azqıymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:

- D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»

D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»

Bütün cavablar düzdür

104 Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?

D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»

- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».

D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 « Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»
D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»

105 D-t 502 İşçilər üçün qısamüddətli bank kreditləri K-t 223 Bank hesablaşma hesabları nəyi əks etdirir?

Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini

Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini

- İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini

Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini

Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini

106 Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:

D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»

- D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»

D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»

107 Büdcə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»

D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»

Bütün cavablar düzdür

D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»

- D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»

108 əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»

D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»

D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»

109 Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»

D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

Düzgün cavab yoxdur.

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»

D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

110 Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

Normativ

Plan üzrə

Faktiki

- Balans

İlkin

111 Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə

- Bütün cavablar düzdür.

Verilmiş veksellərə görə olan borclar üzrə

Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə

Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə

112 Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?

Ödəniş tapşırığı

Akkreditiv vasitəsi ilə hesablaşmalar

- Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.

Çek vasitəsi ilə hesablaşmalar

İnkasso ilə hesablaşmalar

113 Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:

Dividendlərin ödənilməsi üzrə öhdəliklər

- Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər

Kreditlər üzrə öhdəliklər

İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər

Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər

114 Müəssisənin aktivləri 150000 manat, xüsusi kapitalı 90000 manatdırsa öhdəlikləri nə qədərdir?

- 60000
- 150000
- doğru cavab yoxdur
- 240000
- 90000

115 Aşağıdakı fikrlərdən hansı yanlıştır?

- Doğru cavab yoxdur
- Öhdəliklərdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- Mənfəətdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə tərs mütənasibdir
- Pul olmayan aktivlərdə baş verən dəyişikliklərlə nağd pulda olan dəyişikliklər tərs mütənasibdir
- Xüsusi kapitalda olan dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir

116 Müəssisənin əsas fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının əhatə dairəsindədir?

- MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 17 “İcarə”
- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”

117 MHBS-na əsasən qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas hansı parametrlərə diqqət yetirilir?

- Qalıq dəyərində və istehsal olunan məhsulun həcmində
- İstehsal olunan məhsulun həcmində və faydalı istifadə müddətində
- Qalıq dəyəri və istismar yerində
- Faydalı istifadə müddətində və istismar yerində
- İlkin dəyər və istehsal olunan məhsulun həcmində

118 Öhdəlik maliyyə hesabatının elementi kimi tanınmaq üçün hansı şərtləri ödəməlidir?

- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- ödəmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
- Qeyd olunan bütün şərtləri ödəməlidir
- şirkət tərəfindən nəzarət edilir

119 MHBS-na əsasən faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya necə hesablanır?

Xətti metodla

Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır

Azalan qalıq metodu ilə

- Ümumiyyətlə hesablanmır

İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq

120 Öhdəliklər MMUS-a uyğun olaraq aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

düzgün cavab yoxdur

bir il

cari hesabat ilində

- hesabat tarixindən sonrakı 12 ay
onun tanınmasından sonrakı 12 ay

121 Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir:

Düzgün cavab yoxdur.

Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə

Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa

Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqədirlərsə

- Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqədirlərsə

122 Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır:

Bütün cavablar düzdür

Borc və kreditlərin silinməsi zamanı

Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə

Borcların və kreditlərin alınması zamanı

- Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablanma zamanı

123 Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır:

Kreditləşdirilən qiymətlilər üzrə kreditor borcu

Kreditləşdirilməli olmayan ehtiyatlar

Düzgün cavab yoxdur

- Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər

Bütün kreditor borcları

124 MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitallaşdırılması hansı hesabın debetində əks etdirilir?

111 «Torpaq, tikili və avadanlıqlar»

101 «Qeyri-maddi aktivlər»

- Bütün cavablar düzdür

201 «Material ehtiyatları»

121 «Daşınmaz əmlaka investisiyalar»

125 Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:

Mənfəət və zərərlər haqqında hesabatda

Balansda

Bütün cavablar düzdür

- Analitik uçot registrlərində

Sintetik uçot registrlərində

126 Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:

- Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir

Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər

Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir

Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir

127 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcının debitor borclarının tanınması hansı mühasibat yazılışı tərtib olunur?

Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”

128 Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər

Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını

Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini

- 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 cün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini

Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini

401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini

129 Müəssisənin xalis gəliri 840000 manat, satılmış malların maya dəyəri 600000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

25 %

20 %

60 %

● 40 %

50 %

130 Müəssisədə materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması aşağıdakı mühasibat yazılışla əks etdirilir.

bütün cavablar düzdür

D-t 201 "Xammal və materiallar"; K-t 531 "Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları";

D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";

● D-t 201 "Xammal və materiallar"; K-t 611 "Dıgər əməliyyat gəlirləri";

D-t 202 "İstehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";

131 Mühasibat uçotunda D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışının məzmununu açıqlayın:

hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;

● istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

bütün cavablar düzdür;

132 Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər?

● Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılmasında

Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında

Pul vəsaitinin kassaya mədaxil olunmamasında

Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılması halında

Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında

133 Pul sənədləri 221 Kassa hesabında hansı dəyərlə uçota alınır?

Düzgün cavab yoxdur

Mümkün satış qiymətilə

Nomunal dəyərlə

● Əldə olunmaya çəkilən faktiki xərc məbləğində

Uçot qiymətilə

134 Hesablaşma hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır?

Nağd ödəniş üçün elan

Bankın çıxarışı

- Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi
Ödəniş tələbnaməsi
Akkreditiv

135 Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir?

- Ödəyicinin bankının adı, ödənişin növü
Ödənişin müddəti
Ödəyicinin bankının adı
Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri
Ödənişin növü

136 Xarici təsisçi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur əməliyyatına mühasibat yazılışı verin:

- Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
Dt 221 "Kassa", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
Dt 222 "Yolda olan pul köçürmələri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
Dt 223 "Bank hesablaşma hesabları", Kt 301 "Nominal (nizamnamə) kapital"

137 Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
Dt 223 "Bank hesablaşma hesabları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
Bütün cavablar düzdür
● Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 223 "Bank hesablaşma hesabları"

138 Aşağıdakılardan hansı əsas əməliyyat gəlirlərinə aiddir?

- göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
məhsul və mal satışından əldə olunan gəlirlər
● məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
əsas vəsaitlər satışından əldə olunan gəlirlər
podrat müqavilələri üzrə gəlirlər

139 Mühasibat uçotunda əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- 631 "Maliyyə gəlirləri";
611 "Sair əməliyyat gəlirləri";
bütün cavablar düzdür
● 601" Satış: 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 "Verilmiş güzəştlər;

düzgün cavab yoxdur;

140 Mühasibat uçotunda D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışının məzmununu açıqlayın.

bütün cavablar düzdür;

müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;

büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini

tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini

- əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırmaların xərcə daxil edilməsini;

141 Mühasibat uçotunda məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri aşağıdakı qruplara bölünür:

bir elementli və kompleks xərclərə;

planlaşdırılmış və planlaşdırılmamış xərclərə;

daimi və dəyişən xərclərə;

istehsal və qeyri istehsal xərclərinə;

- birbaşa və dolaylı xərclərə;

142 Mühasibat üçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsində bu prinsip əsas götürülmüşdür:

bütün cavablar düzdür;

əhəmiyyətlik;

dürüstlük və tamlıq;

- təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək ehtiyatlılıq;

143 Aşağıdakı yazılışlardan biri mühasibat uçotunda inzibati xərclərin silinməsini əks etdirir

düzgün cavab yoxdur;

D-t 202 “ictehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”

D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”

D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”

- D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”

144 Xərclər hansı hesabatın tərkibində tanınır?

balansda;

kapitalda dəyişikliklər haqqında hesabatda;

- mənfəət və zərər haqqında hesabatda;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- heç bir cavab düz deyil

145 Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır?

Maliyyə uçotu

- Maliyyə, idarəetmə, vergi uçotu

Büdcə uçotu

Vergi uçotu

İdarəetmə uçotu

146 Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- Maliyyə böhranı

Daxili böhran

İctimai böhran

Hərbi böhran

Siyasi böhran

147 Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir:

Normativ

Operativ

Plan

Proqnoz

- Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat

148 Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

Mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan

Statistik məlumatların təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan

Ayrı-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan

Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan

- Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərən məlumatlardan

149 Operativ uçotda hansı məlumatlardan istifadə edilir?

Balans tərtib etmək üçün cari informasiyalardan

İşçilərin gündəlik işə çıxması haqda məlumatlardan

Gündə məhsul istehsalı və satışı haqda məlumatdan

- Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan

Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan

150 Hansı uçot informasiyası əhəmiyyətli sayılır?

- İnformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə;

İnformasiya dəqiq olmadıqda.

İnformasiya uçot və hesabat məlumatlarının saxtalaşdırılmasına gətirib çıxardıqda;

Balansın valyutasında informasiyanın xüsusi çəkisi 5 %-dən az olmadıqda;

İnformasiya mühasibat hesabatının maddələrində ayrıca əks etdirildikdə;

151 Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

muhasibat-maliyyə uçotu

operativ uçot

● istehsalat uçotu

statistik uçotu

vergi uçotu

152 Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

operativ və statistik uçot

● maliyyə və idarəetmə

operativ və budcə

maliyyə və statistika uçotu

idarəetmə və budcə uçotu

153 Mühasibat uçotu haqqında Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

Təşkilatın mülkiyyətçisi

Menecer

Baş mühasib

Yuxarı təşkilat

● Təşkilatın rəhbəri

154 Qanunvericilik səviyyəsində muhasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

Ayrı-ayrı nazirlik, komitə və şirkətlərin hazırladığı təlimatla

Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla

Mühasibat uçotunun hesablar planı ilə

Mühasibat uçotu haqda əsasnamə ilə

● “Mühasibat uçotu haqqında” qanunla

155 Mühasibat uçotu haqda Qanun anlayışını xarakterizə et:

Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır

● Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir

Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır

Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır

Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir

156 Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

Kapital cəlb etməklə

Pul vəsaitini cəlb etməklə

- Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə

Bank kreditləri almaqla

Nizamnamə kapitalı – formalaşdırmaqla

157 Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

Əsas və dövriyyə vəsaitləri

Əmtəə və materiallar

Dövriyyə vəsaitləri

- Dövriyyədən kənar və dövriyyə aktivləri
İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesabləşmələrdə olan vəsaitlər)

158 Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar

Debitor borcları və pul vəsaitləri

- Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri

Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar

Bir ildən çox xidmət edən əşyalar

159 Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür?

Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.

- Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;

Təsərrüfat proseslərinin öyrənilmə qaydası;

Mühasibat uçotunun predmetinin tərkib hissəsi;

Müəssisənin əmlakının ümumiləşdirilməsi metodu;

160 Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- Xüsusi və cəlb edilmiş kapital

Xüsusi kapital və sair passivlər

Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

Hesabləşmələr üzrə öhdəliklər, borclar və bank kreditləri

Kapital və ehtiyatlar, borc öhdəlikləri;

161 Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;

Kapital və ehtiyatlar, borc öhdəlikləri;

- Xüsusi və cəlb edilmiş ;

Xüsusi kapital və sair passivlər.

Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

162 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- Dövriyyə aktivlərinə;

Qeyri-maddi aktivlərə;

Əsas və dövriyyə aktivlərinə.

Hesablaşmada olan vəsaitlərə;

Əsas vəsaitlərə;

163 MHBS-na əsasən aşağıdakılardan biri müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərində daxil edilmir.

Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər

Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər
Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər

- Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər

Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər

164 Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcmində nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi; görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcmində nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;

hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;

avans şəklində daxil olan pul vəsaitləri;

görülmüş işlər haqqında hesabatda;

165 MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır

Düzgün cavab yoxdur

- həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir

hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır

maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır

166 MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

bütün cavablar düzgündür

hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr

hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr

maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr

- maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr

167 Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır:

- gəlirlər tanındıqdan sonra;
bütün cavablar düzdür;
mənfəət tanındıqdan sonra;
aktivlər tanındıqdan sonra;
öhtəliklər tanındıqdan sonra;

168 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda xərclər təsnifləşdirilir.

- mahiyyəti üzrə;
funksiyaları və mahiyyəti üzrə;
tanınma kriteriyası üzrə;
bütün cavablar düzdür;
funksiyalar üzrə;

169 MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər.

- müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommersiya xərcləri;
müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;
bütün cavablar düzdür;

170 MMUS-a əsasən maliyyə hesabatında hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- bütün cavablar düzgündür
maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
hesabat tarixi və auditor yoxlanılması tarixi baş verən hadisələr
● maliyyə hesabatlarının hesabatı tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə

171 Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

Öhdəliklər + Aktivlər

Aktivlər=Kapital

Gəlirlər-Xərcər

- Aktivlər-Öhdəliklər
- Xüsusi kapital+Aktivlər

172 Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur?

- Xeyriyyə müəssisələri;
- Alıcılar;
- Anderrayterlər;
- Kreditorlar;
- Debitorlar;

173 Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- Münasiblik;
- Düzgün cavab yoxdur.
- Müqayisəlilik;
- Konservativlik;
- Etibarlılıq;

174 İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanıtlanmalıdır:

- Müqayisəlilik;
- Proqnoz verə bilmək;
- Konservativlik.
- Ardıcılıq;
- Etibarlıq;

175 Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur?

- Kreditorlar;
- Debitorlar;
- Alıcılar;
- Anderrayterlər;
- Xeyriyyə müəssisələri;

176 Müəssisənin öhdəliklərinə nə aid deyil?

- Pul vəsaitlərinin ekvivalentləri;
- Kreditor borcları;
- Ödəniş üçün olan veksellər;
- Əməyin ödənişi üzrə borclar;
- Büdcə və vergi orqanları qarşısında olan borclar;

177 Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

Öhdəliklər + Aktivlər

Aktivlər=Kapital

- Aktivlər-Öhdəliklər

Gəlirlər-Xərcər

Xüsusi kapital+Aktivlər

178 Mühasibat uçotunun mahiyyətini hansı amillər müəyyənləşdirir

mühasibat uçotunun növləri

təsərrüfat faktları

maliyyə təsərrüfat fəaliyyətinin prosesləri

maliyyə təsərrüfat fəaliyyətinin nəticələri

- mühasibat uçotunun obyektləri

179 Gəlir nə deməkdir?

Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;

Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.

Cari və ya gözlənilən pul ödəmələri;

- Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;

Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;

180 Xüsusi kapital nəyi əks etdirir?

Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.

Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;

Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;

- Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;

Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;

181 Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- Müəssisənin cari öhdəlikləri;

Gələcək iqtisadi fayda;

Bütün yuxarıda qeyd olunanlar.

Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;

Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;

182 İnformasiya nə zaman münasib hesab olunur?

- Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;

Aşağı qiymətə əldə olunan zaman;

Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.

Müxtəlif firmalar tərəfindən istifadə olunanda;

Xarici istifadəçilərə təqdim olunmadıqda;

183 İnformasiya o zaman münasib hesab olunur ki o:

Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşsın.

Auditor yoxlamasından keçmiş olsun;

Obyektiv xarakter daşsın;

Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;

- İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;

184 əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.

Xarici auditor tərəfindən təsdiq olunub;

Bir il üçün hazırlanıb;

- Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;

Neytraldır;

185 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;

Başqa müəssisə tərəfindən satın alınacaq;

Yaxın gələcəkdə ləğv olunacaq;

Dinamik inkişaf edən müəssisədir;

Düzgün cavab yoxdur.

186 Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

Bütün yuxarıda qeyd olunanlar.

Gələcək iqtisadi fayda;

- Müəssisənin cari öhdəlikləri;

Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;

Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;

187 Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?

Aktivlər=Gəlirlər-Xərcər

Aktivlər=Kapital

Aktivlər-Öhdəliklər=Xüsusi kapital

- Aktivlər=Öhdəliklər+Xüsusi kapital

Bütün yuxarıda qeyd olunan bərabərliklər.

188 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

Düzgün cavab yoxdur

Aktiv və passivdə atırm yaranır

Passivin tərkibində dəyişiklik yaranır

Aktivin tərkibində dəyişiklik yaranır

- Aktiv və passivin tərkibində azalma yaranır

189 Mühasibat uçotunun metodunun əsas elementləri hansılardır?

- sənədləşmə, inventarlaşma, qiymətləndirmə, kalkulyasiya, hesablar sistemi və ikili yazılış, balans və hesabat
balans və hesabat ,sənədləşmə və inventarlaşma, ikili yazılış üsulu
hesablar sistemi və ikili yazılış üsulu, sənədləşmə və inventarlaşma
sənədləşmə, inventarlaşma, qiymətləndirmə və kalkulyasiya
hesablar sistemi və ikili yazılış üsulu , balans və hesabat

190 Təsərrüfat uçotunun hansı növlərini tanıyırsınız?

- natural, əmək, pul
operativ, əmək, muhasibat
natural, muhasibat, əmək
muhasibat, pul, operativ
operativ, statistik, əmək

191 Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- bütün cavablar düzgündür
ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
şirkət tərəfindən nəzarət edilir

192 Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?

- düzgün cavab yoxdur
pul vəsaitləri daxil olduqdan sonra
xərclər tanındıqdan sonra
mənfəət alındıqdan sonra
gəlirlər və xərclər müqayisə olunduqdan sonra

193 Mühasibat (maliyyə) informasiyasından istifadə edənləri təyin edin:

yuxarıdakıların hec biri.

- yuxarıdakıların hamısı.
- borc verənlər
- işgüzar təmas qrupu
- analitik məsləhətçilər qrupu

194 Mühasibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır?

İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi

İnformasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;

İnformasiyanın dürüstlüyü və tamlığı;

Göstəricilərin əhəmiyyətliyi;

- İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliliyi;

195 Mühasibat uçotunun mahiyyəti nədən ibarətdir?

Mühasibat uçotu müəssisənin əsas struktur bölmələrində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında qeydiyyatı alınması, qruplaşdırılması və sistemləşdirilməsindən ibarətdir

Mühasibat uçotu müəssisədə baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında kitab və jurnallara yazılaraq, qruplaşdırılması, sistemləşdirilməsi və yekunlaşdırılmaqla, balansın tərtib edilməsindən ibarətdir

Mühasibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş əsas təsərrüfat əməliyyatlarının yığcam şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında kitablara yazılması, qruplaşdırılması, sistemləşdirilməsi və yekunlaşdırılmasından ibarətdir

- Mühasibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında qeydiyyatı alınması, qruplaşdırılması və sistemləşdirilməsindən ibarətdir

Mühasibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, icmal sənədlər əsasında toplanması, qeydiyyatı alınması və qruplaşdırılmasından ibarətdir

196 Mühasibat uçotunun mahiyyəti nədən ibarətdir?

Mühasibat uçotu müəssisədə baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında kitab və jurnallara yazılaraq, qruplaşdırılması, sistemləşdirilməsi və yekunlaşdırılmaqla, balansın tərtib edilməsindən ibarətdir

Mühasibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş əsas təsərrüfat əməliyyatlarının yığcam şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında kitablara yazılması, qruplaşdırılması, sistemləşdirilməsi və yekunlaşdırılmasından ibarətdir

Mühasibat uçotu müəssisənin əsas struktur bölmələrində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında qeydiyyatı alınması, qruplaşdırılması və sistemləşdirilməsindən ibarətdir

Mühasibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, icmal sənədlər əsasında toplanması, qeydiyyatı alınması və qruplaşdırılmasından ibarətdir

- Mühasibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında qeydiyyatı alınması, qruplaşdırılması və sistemləşdirilməsindən ibarətdir

197 Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?

xərclər tanındıqdan sonra

- düzgün cavab yoxdur

gəlirlər və xərclər müqayisə olunduqdan sonra

mənfəət alındıqdan sonra

pul vəsaitləri daxil olduqdan sonra

198 Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- bütün cavablar düzgündür
ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
şirkət tərəfindən nəzarət edilir
kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər

199 Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- bütün cavablar düzgündür
ötən hadisələrin nəticəsində meydana çıxır
müəssisə tərəfindən nəzarət olunur
kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
aktivlərin dəyərini dəqiq ölçmək olur

200 Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır?

- elementlərin tanınma meyarlarına uyğunluğu
uçot və hesabatın elementləri aşkarlandıqda
düzgün cavab yoxdur
● uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
elementlərin maliyyə uçotunda və hesabatda tanınması

201 Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir?

- aktivlər, öhdəliklər və kapital
gəlirlər, xərclər və kapital
gəlirlər, öhdəliklər və kapital
aktivlər, öhdəliklər və gəlirlər
aktivlər, kapital və gəlirlər

202 Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir?

- $A=K+\ddot{O}+G-R$
 $A=K+\ddot{O}+G$
 $K=A+\ddot{O}-R$
 $O=A-K+G-R$
● $A=K+\ddot{O}$

203 Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər?

- Məcmu aktivlər;
- Məcmu öhdəliklər;
- İşçilərin ümumi sayı;
- Xalis mənfəət;
- Debitor borcu.

204 Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur?

- Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
- Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;
- Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
- Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
- Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;

205 Təmiz gəlir nə vaxt yaranır?

- Gəlirlər < Xərclər;
- Gəlirlər = Xərclər;
- Aktivlər > Öhdəliklər
- Gəlirlər > Xərclər;
- Aktivlər = Öhdəliklər

206 Xüsusi kapital nəyi əks etdirir?

- Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
- Kreditörün iddia etdiyi aktivlərdə olan payı;
- Debitorların iddia etdiyi aktivlərdə olan payı;
- İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;
- Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;

207 Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- Pul vəsaitlərinin əldə olunması tarixinə;
- Ayın axırında;
- Xidmətin göstərilməsi tarixinə;
- İlin sonunda;
- Maliyyə hesabatının tərtib olunması tarixinə.

208 Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- Müəssisənin müştəriləri;

Xüsusi kapital və öhdəliklər.

Müəssisənin kreditorları;

Aktivlər və öhdəliklər;

- Gəlirlər və xərclər;

209 Gələcək dövrün xərcləri o xərclərdir ki:

Tanınıb, lakin hələ uçotda əks olunmayıb.

Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;

- Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;

Tanınıb lakin hələ ödənilməyib;

Tanınıb, ödənilib və uçotda əks olunub;

210 Hesablanmış xərclər o xərclərdir ki:

Tanınıb, ödənilib və uçotda əks olunub;

- Tanınıb lakin hələ ödənilməyib;

Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;

Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;

Ödənilib lakin hələ uçotda əks olunmayıb.

211 Hesablanmış gəlir o gəlirdir ki:

Əldə olunub və uçotda əks olunub.

Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;

Onlar əldə olunana qədər qazanılıb və əks olunub;

- Qazanılıb, lakin hələ əldə olunmayıb;

Qazanılıb, əldə olunub və uçotda əks olunub;

212 Hesabların korrektəsi nə üçün edilir?

Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol veriləndə.

Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;

- Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;

Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;

Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;

213 Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- Gəlirlər və xərclər;

Müəssisənin müştəriləri;

Xüsusi kapital və öhdəliklər.

Müəssisənin kreditorları;

Aktivlər və öhdəliklər;

214 Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- Gəlir əldə olunan zaman;
Pul vəsaitləri əldə olunan zaman;
Maliyyə hesabatı tərtib olunan zaman.
Mənfəətdən vergi ödənilən zaman;
Ayın axırında;

215 Borc vəsaiti mənbələrinə nələr aiddir?

- məqsədli maliyyələşmələr və daxilolmalar
təşkilatın uzunmüddətli öhdəlikləri
hesablaşmalar üzrə təşkilatın öhdəlikləri
qısamüddətli və uzunmüddətli bank kreditləri
- bank kreditləri, borclar və kreditor borcları

216 Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?

- Əvvəlcədən ödənilən icarə haqqı;
Ədəbiyyata iki illik yazılışın satışı;
Bütün cavablar düzgündür.
Abunəçinin satışı;
- Kreditlə göstərilən xidmətlər;

217 Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- Öhdəliklər;
Xüsusi kapital.
Aktivlər
Gəlirlər;
Gəlirlərin azalmasının kontraktiv hesabı;

218 Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:

- Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
Öhdəliklərin uçotu hesabının debeti və krediti
Xərclərin uçotu hesabının debeti və krediti
Aktivlərin uçotu hesabının debeti və krediti
- Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti

219 Öhdəlik və gəlir hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;
- Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
- Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
- Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
- Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;

220 Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
Əldə olunub, lakin uçotda əks olunmayıb.
- Qazanılıb, lakin hələ əldə olunmayıb;
- Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;

221 Korrektəedici yazılışlar nə üçün zəruridir?

- Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;
- Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
- Düzgün cavab yoxdur.
- Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;

222 Mühasibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir?

- Pensiya fonduna ayırmalar üzrə borclar
- Alınmış veksellər üzrə hesablaşmalar.
- Yola salınmış malar üzrə alıcılarla hesablaşmalar
- Bitməmiş istehsal
- Debitor borcları

223 Mühasibat uçotu metodunun hansı ünsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur?

- Sənədləşmə, inventarlaşma;
- Qiymətləndirmə, balans, hesablar sistemi;
- Balans, ikili yazılış üsulu;
- İnventarlaşdırma.
- Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;

224 Mühasibat uçotunun əsas növlərini sadalayın

- operativ, statistik, muhasibat
- əmək, natural, muhasibat
- muhasibat, pul, statistik

operativ, natural, muhasibat

natural, əmək, pul

225 Borc vəsaiti mənbələrinə nələr aiddir?

1800 manat

● 2670 manat

870 manat

1370 manat

500 manat

226 Mühasibat uçotunun metodunun elementləri hansılardır?

Sənədləşdirmə, inventarizasiya, idarəetmə, ikitərəfli yazılış, qiymətləndirmə, kalkulyasiya, balans, hesabat

Sənədləşdirmə, inventarizasiya, hesablar, ikitərəfli yazılış, qiymətləndirmə, kalkulyasiya, balans, hesabat, yoxlama

Sənədləşdirmə, inventarizasiya, hesablar, ikitərəfli yazılış, qiymətləndirmə, kalkulyasiya, balans, təqdimat

● Sənədləşdirmə, inventarizasiya, hesablar, ikitərəfli yazılış, qiymətləndirmə, kalkulyasiya, balans, hesabat

Sənədləşdirmə, inventarizasiya, hesablar, ikitərəfli yazılış, risklərin ölçülməsi, kalkulyasiya, balans, hesabat

227 Mühasibat uçotunun predmeti nədən ibarətdir?

Mühasibat uçotunun predmeti müəssisənin əmlakı, onun əmələ gəlməsi mənbələri və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarıdır

Mühasibat uçotunun predmeti müəssisənin bütün fəaliyyətinin öyrənilməsi və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarını əks etdirən informasiya sistemidir

Mühasibat uçotunun predmeti müəssisənin əmlakının, pul vəsaitlərinin, mal-material ehtiyatlarının, kapitalının və öhdəliklərinin mövcud vəziyyətini, eləcə də onların artır-bazalmasını əks etdirən informasiya sistemidir

Mühasibat uçotunun predmeti müəssisənin bütün əmlakını tərkibi və yerləşdirilməsinə görə, eləcə də pul vəsaitlərini, mal-material ehtiyatlarını, kapitalını və öhdəliklərini əks etdirən informasiya sistemidir

● Mühasibat uçotunun predmeti müəssisənin bütün əmlakını tərkibi və yerləşdirilməsinə görə, eləcə də öhdəliklərini, təsərrüfat əməliyyatlarını və onların nəticələrini əks etdirən informasiya sistemidir

228 Mühasibat uçotunun obyektləri hansılardır?

Mühasibat uçotunun obyektləri müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən bütün təsərrüfat əməliyyatlarıdır

Mühasibat uçotunun obyektləri müəssisənin əmlakı, onun əmələ gəlməsi mənbələri və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələridir

Mühasibat uçotunun obyektləri müəssisənin bütün fəaliyyətinin öyrənilməsi və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarıdır

● Mühasibat uçotunun obyektləri müəssisənin əmlakı, onun əmələ gəlməsi mənbələri və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarıdır

Mühasibat uçotunun obyektləri müəssisənin əmlakı, onun sənədləşdirilməsi prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən bütün təsərrüfat əməliyyatlarıdır

229 MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır

Düzgün cavab yoxdur

● həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir

hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır

maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır

230 MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr
hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr
bütün cavablar düzgündür
maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr

231 Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir?

- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini;
gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
düzgün cavab yoxdur
gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini

232 Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərində qədər silinməsi;
Düzgün cavab yoxdur.
Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
● Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;

233 Aşağıdakı fikirlərdən hansı düz deyil?

- Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunluğunlaşdırılması üçün zəruridir;
Korrectəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;
Korrectəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
Korrectəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;
Korrectəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.

234 Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- Xüsusi və cəlb edilmiş ;
Kapital və ehtiyatlar, borc öhdəlikləri;
Xüsusi kapital və sair passivlər.
Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

235 Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

- Xüsusi və cəlb edilmiş kapital
Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
Kapital və ehtiyatlar, borc öhdəlikləri;
Xüsusi kapital və sair passivlər

236 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- Aktivin tərkibində dəyişiklik yaranır
- Düzgün cavab yoxdur
- Aktiv və passivin tərkibində azalma yaranır
- Passivin tərkibində dəyişiklik yaranır
- Aktiv və passivdə atırm yaranır

237 Mühasibat balansında nə əks olunur?

- Gəlirlər, öhdəliklər və xüsusi kapital;
- Gəlirlər, xərclər və dividendlər;
- Xərclər, dividendlər və xüsusi kapital;
- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- Aktivlər, öhdəliklər və xüsusi kapital;

238 Amortizasiya olunan dəyərə nisbətdə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

- Azalan qalıq metodu;
- Məhsulun həcminə bərabər silinmə metodu;
- Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
- Düzgün cavab yoxdur.
- Xətti metod;

239 Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir?

- Bütün qeyd olunanlar düzdür.
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- Cari dövrün xərclərinə aid edilən məbləği;
- Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;

240 Torpağın maya dəyərinə daxil deyil:

- Bütün qeyd olunanlar düzdür.
- Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- Əmlak üzrə illik vergi;

Əmlak üzrə agentliklərin komissiya xərcləri;

Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;

241 Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

Aktivlərlə öhdəliklərin;

Dividendlər və səhmdarların investisiyalarının;

Pul məxaricinin və pul mədaxilinin;

Debitor və kreditor öhdəliklərinin.

- Sərf olunan əməyin və əldə olunan nəticənin;

242 Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışıdır?

Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.

- Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;

Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;

Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;

Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;

243 Mühasibat balansının tanınmasını tam xarakterizə et:

- Mühasibat balans- iqtisadi informasiyaların qruplaşdırma üsuludur

Mühasibat balans- mühasibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur

Mühasibat balans- təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur

Mühasibat balans- təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur

Mühasibat balans- əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur

244 Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?

Aktivlər-Öhdəliklər=Xüsusi kapital

- Aktivlər=Öhdəliklər+Xüsusi kapital

Aktivlər=Gəlirlər-Xərclər

Aktivlər=Kapital

Bütün yuxarıda qeyd olunan bərabərliklər.

245 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcmində yenidən baxılmasına və dəyişməsinə;

Aktivin ədalətli dəyərinin artmasına.

Cari ildə gəlirin artmasına;

Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmində daimi saxlanmasına;

- Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmində dəyişməsinə;

246 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- 6000 manat;
- 10000 manat;
- 10888 manat;
- 3000 manat.
- 6888 manat;

247 Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 10,00 %;
- 8,00 %.
- 12,50 %;
- 1,00 %;
- 4,00 %;

248 Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

- Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
- Aktivin məqsədli istifadəsi;
- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;
- Mənəvi köhnəlmə faktorı;

249 əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- Aktivin qiymətdən düşməsi;
- Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.
- Aktivin dəyərinin artması;
- Dəyərin silinməsi;
- Yığılmış xərc;

250 Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

- 67000 manat;
- 62000 manat;
- 72000 manat;
- 65000 manat;

60000 manat;

251 Müəssisənin passivlərinin əmələgəlmə mənbələrinə görə təsnifatı necədir?

- xüsusi və cəlb edilmiş
hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
kapital və ehtiyatlar, borc öhdəlikləri
fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar
xüsusi kapital və sair passivlər

252 Balansın hansı elementi əsas element hesab edilir?

- Balansın maddələri
Balansın bərabərliyi
Mühasibat uçotunun hesabları
Balansın aktiv və passivinin eyniliyi
Balansın valyutası

253 Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin:

- banka olan kredit öhdəliyi geri qaytarılmışdır
müəssisə kreditlə mal almışdır
işçilərə əmək haqqı hesablanmışdır
- alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
hesablanmış əmək haqqı ödənilmişdir

254 Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:

- düzgün cavab yoxdur
Debet 223 “Bank hesablaşma hesabları” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar”
Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
- Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar”
Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”

255 Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- Debet 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
bütün cavablar düzgündür
- Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”

256 əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

düzgün cavab yoxdur

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”

257 Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- Debet 111 – 2 “Tikililər – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”

Düzgün cavab yoxdur

Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”

Debet 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

Debet 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”

258 Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?

Düzgün cavab yoxdur.

Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərinə malik olur;

Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;

Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;

- Bu aktivlər eyni funksiyani yerinə yetirir;

259 Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

34000 manat

20000 manat

Maya dəyərini müəyyən etmək mümkün deyil.

24000 manat

- 30000 manat

260 Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:

Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;

Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;

- Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;

Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.

Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;

261 əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?

Aktivin ilkin və bərpa dəyərinin;

Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;

Aktivin ilkin və qalıq dəyərinin;

Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;

- Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;

262 əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:

Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;

Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;

Adətən ikinci dərəcəli xərclərlə aid edilir;

- Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;

Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir

263 Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz?

Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;

Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.

- Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;

Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;

Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)

264 əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:

Debet 221 "Kassa" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"

düzgün cavab yoxdur

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 443 "Alınmış uzunmüddətli avanslar"

- Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"

265 İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

düzgün cavab yoxdur

Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"

Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları"

- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditör borcları"

Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"

266 Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:

Debet 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”

- Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”

düzgün cavab yoxdur

267 Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”

- Debet 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”

düzgün cavab yoxdur

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”

268 Hesabların korrektəsi nə üçün edilir?

Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;

- Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir; Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol veriləndə.

Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;

Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;

269 Təşkilatın dövrüyyə aktivlərinin tərkibini açıqla:

Əmtəə-material ehtiyatları, kapital qoyuluşu

Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları

- Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri

Əsas vəsaitlər, debitor borcları

Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları

270 Aktivin qalıq dəyəri nəyə bərabərdir?

Təkrar bazarın istiqamətləndirildiyi qiymət;

Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.

- Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;

İlkin dəyərini çıxmaqla bazar dəyərinə;

Aktivin bərpa dəyərinə;

271 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

Qalıq dəyərilə

Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə

Eksport qiymətləndirmə

- Razılaşdırılmış dəyərlə

Düzgün cavab yoxdur

272 Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

Faydalı istifadə müddətinə və istismar yerinə

İlkin dəyərə və faydalı iqtifadə müddətinə

- Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə

İstehsal olunan məhsulun həcminə və faydalı iqtifadə müddətinə

Qalıq dəyəri və istismar yerinə

273 Öhdəlik və gəlir hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;

Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;

- Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;

Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;

Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;

274 Korrektəedici yazılışlar nədir?

Mühasibat uçotu sistemi lazımi şəkildə işləyərsə, lazım deyil;

Bütün qeyd olunanlar düzdür.

Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;

- Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;

Yalnız mühasibat balansı hesablarında edilir;

275 Korrektəedici yazılışlar nə üçün zəruridir?

Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;

Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;

- Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;

Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;

Düzgün cavab yoxdur.

276 Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:

Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti

- Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti

Öhdəliklərin uçotu hesabının debeti və krediti

Aktivlərin uçotu hesabının debeti və krediti

Xərclərin uçotu hesabının debeti və krediti

277 Aktivlər və xərclər hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

Hesablanmış xərclər hesabları üzrə korektəedici yazılışlar ilə;

Gəlirlərin uçotu ilə;

- Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlar ilə;

Öhdəliklərin uçotu ilə;

Heç vaxt yaranmır.

278 Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

aktivlərin dəyərini dəqiq ölçmək olur

müəssisə tərəfindən nəzarət olunur

- bütün cavablar düzgündür

ötən hadisələrin nəticəsində meydana çıxır

kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir

279 Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- Ümumiyyətlə hesablanmır

İstehsal olunmuş əhsulun həcminə mütənəşib olaraq

Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır

Xətti metodla

Azalan qalıq metodu ilə

280 İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

- Dt 202 “İstehsalat məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

281 Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Məlsatən və podratçılara qısamüddətli kreditör borcları”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

282 Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”

Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

283 Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

Düzgün cavab yoxdur

Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına

- Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına

Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına

Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına

284 Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılmır?

Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər

- Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər

Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər

Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər

Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər

285 Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?

Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərinə malik olur;

Düzgün cavab yoxdur.

Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;

Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;

- Bu aktivlər eyni funksiyani yerinə yetirir;

286 Aşağıdakı fikirlərdən hansı düz deyil?

Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;

Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;

Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;

- Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunluğunun təmin olunması üçün zəruridir; Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.

287 Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər:

bütün cavablar düzgündür

kredit əməliyyatları

kassa əməliyyatları

- kassa, hesablama və kredit əməliyyatları
hesablama əməliyyatları

288 Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- Yüksək likvidlik
- Yüksək dəyəri;
- Uzun xidmət müddəti;
- Maddi-əşya forması;
- Gələcək iqtisadi fayda;

289 Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

- Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür
- Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər
- Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır

290 Aktiv mühasibat hesabında son qalıq necə hesablanır?

- Aktiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə kredit dövryyəsinin məbləğini gəlib, debet dövryyəsinin məbləğini çıxmaq lazımdır
- Bütün cavablar doğrudur
- Aktiv mühasibat hesabında son qalığı tapmaq üçün debet dövryyəsinin məbləğindən kredit dövryyəsinin məbləğini çıxmaq lazımdır
- Aktiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə debet dövryyəsinin məbləğini gəlib, kredit dövryyəsinin məbləğini çıxmaq lazımdır
- Aktiv mühasibat hesabında son qalığı tapmaq üçün kredit dövryyəsinin məbləğindən debet dövryyəsinin məbləğini çıxmaq lazımdır

291 Passiv mühasibat hesabında son qalıq necə hesablanır?

- Passiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə kredit dövryyəsinin məbləğini gəlib, debet dövryyəsinin məbləğini çıxmaq lazımdır
- Bütün cavablar doğrudur
- Passiv mühasibat hesabında son qalığı tapmaq üçün debet dövryyəsinin məbləğindən kredit dövryyəsinin məbləğini çıxmaq lazımdır
- Passiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə kredit dövryyəsinin məbləğini gəlib, debet dövryyəsinin məbləğini çıxmaq lazımdır
- Passiv mühasibat hesabında son qalığı tapmaq üçün kredit dövryyəsinin məbləğindən debet dövryyəsinin məbləğini çıxmaq lazımdır

292 Sintetik hesablar üzrə dövryyə cədvəli hazır olduqdan sonra müəssisənin təqribi (sınaq) balansı necə tərtib edilir?

- Bu prosesdə sintetik hesablar üzrə dövryyə-qalıq cədvəlində dövrün əvvəlinə debet qalığı olan hesabların nömrələri, adları və debet qalığının məbləği balansın aktivinə, kredit qalığı olan hesabların nömrələri, adları və kredit qalığının məbləği isə balansın passivinə yazılır
- Bu prosesdə sintetik hesablar üzrə dövryyə-qalıq cədvəlində dövrün sonuna debet qalığı olan hesabların nömrələri, adları və debet qalığının məbləği balansın passivinə, kredit qalığı olan hesabların nömrələri, adları və kredit qalığının məbləği isə balansın aktivinə yazılır

Bu prosesdə sintetik hesablar üzrə dövryyə-qalıq cədvəlində debet dövryyəsi olan hesabların nömrələri, adları və

Bu prosesdə sintetik hesablar üzrə dövriyyə-qalıq cədvəlində debet dövriyyə olan hesabların nömrələri, adları və debet dövriyyəsinin məbləği balansın aktivinə, kredit dövriyyəsi olan hesabların nömrələri, adları və kredit dövriyyəsinin məbləği isə balansın passivinə yazılır

Bu prosesdə sintetik hesablar üzrə dövriyyə-qalıq cədvəlində dövrün əvvəlinə debet qalığı olan hesabların nömrələri, adları və debet qalığının məbləği balansın passivinə, kredit qalığı olan hesabların nömrələri, adları və kredit qalığının məbləği isə balansın aktivinə yazılır

- Bu prosesdə sintetik hesablar üzrə dövriyyə-qalıq cədvəlində dövrün sonuna debet qalığı olan hesabların nömrələri, adları və debet qalığının məbləği balansın aktivinə, kredit qalığı olan hesabların nömrələri, adları və kredit qalığının məbləği isə balansın passivinə yazılır

293 Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”

Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”

Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”

294 Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?

MHBS 17 “İcarə”

MHBS 38 “Qeyri-maddi aktivlər”

MHBS 16 “Əsas vəsaitlər”

MHBS 22 “Müəssisələrin birləşdirilməsi”

- MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”

295 Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

Bazarda satılan mallar eyni növlüdür

- Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər
- Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır

Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır

296 Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

- Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ

Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə marağı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ

297 əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:

Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir

Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;

- Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;

Adətən ikinci dərəcəli xərclərlə aid edilir;

Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;

298 əgər əsas vəsait obyektini silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda:

- Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;

Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;

Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;

Düzgün həyat yoxdur.

Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;

299 Amortizasiya olunan dəyərə nisbətə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

Düzgün cavab yoxdur.

Məhsulun həcminə bərabər silinmə metodu;

Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;

- Xətti metod;

Azalan qalıq metodu;

300 Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

Xətti metod;

Azalan qalıq metodu;

Xətti metod və azalan qalıq metodu;

Düzgün cavab yoxdur.

- Məhsulun həcminə bərabər silinmə metodu;

301 Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;

Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;

- Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;

Düzgün cavab yoxdur.

Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;

302 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir?

Qısaltdılmış müddətdə və etibarlı şəkildə;

- Sistemativ və səmərəli əsasla;
Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
Bərabər və obyektiv üsulla;
Konservativ bazar yanaşması əsasında;

303 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?

- Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
Faydalı istifadənin qiymətləndirmiş müddəti;
Likvidlik dəyəri və maya dəyəri.
Maya dəyəri;
Likvidlik dəyəri;

304 Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir?

- Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
Bütün qeyd olunanlar düzdür.
Cari dövrün xərclərinə aid edilən məbləği;

305 Torpağın maya dəyərinə daxil deyil:

- Əmlak üzrə agentliklərin komissiya xərcləri;
● Əmlak üzrə illik vergi;
Alıcı tərəfindən ödənilən əmlak vergisi;
Torpağa mülkiyyət hüququnun qeydiyyatı alınması ilə əlaqədar yığımlar;
Bütün qeyd olunanlar düzdür.

306 əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:

- Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
● Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
Torpaq, bina və tikililər.
Torpaq, əmlak, mebel, avadanlıqlar;

307 İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- Aparatura və avadanlıq
Alətlər və ləvazimatlar
Nəqliyyat vasitələri

- Torpaq
- Mebel

308 Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- Alış dəyəri ilə
- Nominal dəyəri ilə
- Bərpa dəyəri ilə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Qalıq dəyəri ilə

309 Qiymətli kağızların emissiya dəyəri nədir?

- İlk yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Düzgün cavab yoxdur
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızların blankında göstərilən məbləğ

310 Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- Qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

311 Maliyyə qoyuluşu – nəyə investisiya qoyuluşudur?

- Torpaq sahələrinə
- İstehsal ehtiyatlarına
- Qeyri-maddi aktivlərə
- Başqa müəssisələrin nizamnamə kapitalına
- Əsas vəsaitlərə

312 Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:

- Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;
- Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;
- Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
- Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;

- Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;

313 Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

Maya dəyərini müəyyən etmək mümkün deyil.

38000 manat

42000 manat

- 40000 manat

20000 manat

314 Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:

- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar"
Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"

düzgün cavab yoxdur

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar"

315 əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- Дебет 202 "İstehsalat məsrəfləri" Кредит 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"

düzgün cavab yoxdur

Дебет 122 "Daşınmaz əmlaka investisiyalar– Amortizasiya" Кредит 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"

Дебет 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya" Кредит 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"

Дебет 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya" Кредит 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər"

316 Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir:

- Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 631 "Maliyyə gəlirləri"
Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 731 "Sair əməliyyat xərcləri" Дебет 801 "Ümumi mənfəət (zərər)"
Кредит 611 "Sair əməliyyat gəlirləri"

Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 601 "Satış"

düzgün cavab yoxdur

Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 611 "Sair əməliyyat gəlirləri"

317 Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir:

113 – 3 "Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar"

düzgün cavab yoxdur

121 "Daşınmaz əmlaka investisiyalar"

- 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar"

113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

318 Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?

721-ci hesabda “İnzibati xərclər”

701-ci hesabda “Satışın maya dəyəri”

711-ci hesabda “Kommersiya xərcləri”

düzgün cavab yoxdur

- 731-ci hesabda “Sair əməliyyat xərcləri”

319 Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- düzgün cavab yoxdur

Debet 711 “Kommersiya xərcləri” Kredit 112 “Torpaq, tikili və avadanlıqlar”

Debet 202 “İstehsalat məsrəfləri” Kredit 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya”

Debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”

Debet 202 “İstehsalat məsrəfləri” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”

320 Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- Дебет 121 – 1 “Торпақ – Дəуəр” Кредит 223 “Банк hesablaşма hesabları”
Дебет 121 “Даşınmaz əmlaka investisiyalar” Кредит 113 – 3 “Тикilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar”
Дебет 111 – 1 “Торпақ – Дəуəр” Кредит 113 “Торпақ, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

Дебет 111 – 1 “Торпақ – Дəуəр” Кредит 223 “Банк hesablaşма hesabları”

bütün cavablar düzgündür

321 Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər:

Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi;

Düzgün cavab yoxdur.

- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;

322 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

Aktivin ədalətli dəyərinin artmasına.

Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına;

Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;

- Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;

Cari ildə gəlirin artmasına;

323 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan

istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- 5000 manat
- 7500 manat
- 3750 manat;
- 10000 manat;
- 8000 manat.

324 Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
- Mənəvi köhnəlmə faktoru;
- Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
- Aktivin məqsədli istifadəsi;
- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;

325 əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?

- Baş verdikcə xərclərə silinir;
- Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;
- “Yığılmış amortizasiya” hesabının debetinə silinir;
- Uçotda və maliyyə hesabatında əks olunmur.
- Əhəmiyyətli məbləğ təşkil edəne qədər hec yerdə əks olunmur;

326 əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- Aktivin dəyərinin artması;
- Dəyər silinməsi;
- Yığılmış xərc;
- Aktivin qiymətdən düşməsi;
- Aktivin bazar dəyərinin müəyyənəşdirilməsi.

327 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə Torpaq hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?

- 1500 manat;
- 0 manat;
- 3000 manat;
- 1000 manat;
- 2000 manat;

328 Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000

manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

- 67000 manat;
- 72000 manat;
- 65000 manat;
- 62000 manat;
- 60000 manat;

329 Aşağıda göstərilən əsas vəsait obyektlərindən hansılarına amortizasiya ayırmaları hesablanır?

- Konservasiya edilmiş sex binasına
- Anbarda olan və quraşdırılmamış dəzgahlara
- İstismar prosesində olan istehsalat avadanlıqlarına
- Ümumi istifadədə olan parklardakı avadanlıqlara
- Ümumi istifadədə olan avtomobil yollarına

330 Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

- MHBS 40 “İnvestisiya mülkiyyəti”
- MHBS 17 “İcarə”
- MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 16 “Əsas vəsaitlər”

331 İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?

- Dividend və kapitalın dəyərinin artması kimi
- İcarə haqqı və kapitalın dəyərinin artması kimi
- Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- Faiz və icarə haqqı kimi
- Faiz, dividend və kapitalın dəyərinin artması kimi

332 Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

333 əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

334 Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

- Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

335 Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 641 “Fövqəladə gəlirlər”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”

336 Müəssisə 14000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. ikiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 40%
- 20%
- 10 %
- 5 %
- 30 %

337 Amortizasiya hesablanması prosesinin mahiyyətini izah edin:

Düzgün cavab yoxdur

Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərində qədər silinməsi

- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;

338 Müəssisə 300 min manata ofis alır. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

Məhz 300 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.

- Binanın faydalı istifadə müddətində
Binanın istifadə olunmasının ilk ilində;
300 min manat məbləğində gəlir əldə olunandan sonra;
Məhz 300 min manat xərclənən zaman

339 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi tətbiq olunmaya bilər:

- Ədalətli dəyər maya dəyərini üztələyəndə;
Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
Düzgün cavab yoxdur.
- Müəssisənin ləğv olunması gözləniləndə;
Müəssisə öz fəaliyyətini yeni başlayanda;

340 Aktivlərin tanınması üçün əsas şərt hansıdır?

- Uzun xidmət müddəti;
Yüksək dəyəri;
Yüksək likvidlik
Maddi-əşya forması;
- Gələcək iqtisadi fayda;

341 Nəqliyyat vasitəsi 18000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 20 %
15%
17,5%
12,5 %
10%

342 Mühasibat uçotunda əmlakın dəyərinin artması hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 641 "Fövqəladə gəlirlər"

343 Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- Düzgün cavab yoxdur
- Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 611 – 3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- Debet 111 – 2 "Tikililər – Dəyər" Kredit 611 – 3 "Əvəzsiz olaraq alınmış aktivlər"

Debet 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”

Debet 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

344 Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 301 “Nominal (nizamnamə) kapital”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 152 “Birgə müəssisələrə investisiyalar”

düzgün cavab yoxdur

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

345 Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir:

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

bütün cavablar düzgündür

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar”

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 301 “Nominal (nizamnamə) kapital”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

346 Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 435 “Digər uzunmüddətli kreditör borcları”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 401 “Uzunmüddətli bank kreditləri”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”

347 Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:

Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 3 “Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar”

bütün cavablar düzgündür

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

348 Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

20000 manat

Maya dəyərini müəyyən etmək mümkün deyil.

24000 manat

34000 manat

- 30000 manat

349 əsas vəsaitlərin amortizasiyası və Qeyri-maddi aktivlərin amortizasiyası maddələri olmayan balans necə adlanır?

Giriş balansı;

Likvid balansı.

Nəticə balansı;

Brutto-balans;

- Netto-balans;

350 Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

MHBS 38 “Qeyri-maddi aktivlər”

MHBS 40 “İnvestisiya mülkiyyəti”

- MHBS 16 “Əsas vəsaitlər”

MHBS 11 “Tikinti üzrə müqavilələr”

MHBS 17 “İcarə”

351 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ İcarə üzrə gələcək dövrün xərcləri hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etməldi:

DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat, KT “İcarə xərcləri” – 6000 manat

DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat, KT “İcarə xərcləri” – 1000 manat

DT “İcarə xərcləri” – 3000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 3000 manat

- DT “İcarə xərcləri” – 1000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat

DT “İcarə xərcləri” – 6000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat

352 X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği Dəftərxana ləvazimatları hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektəedici yazılış edilməlidir:

DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat

DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Kassa” - 800 manat

DT “Dəftərxana ləvazimatı xərcləri” – 1200 manat, KT “Dəftərxana ləvazimatları” – 1200 manat

- DT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat, KT “Dəftərxana ləvazimatları” – 800 manat

DT “Dəftərxana ləvazimatları” – 1200 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 1200 manat

353 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyekti əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna Amortizasiya ayırmaları hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?

- 5 il
- 4 il
- 8 il
- ☒ 3 il
- 10 il

354 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- ☒ 6000 manat;
- 10888 manat;
- 3000 manat.
- 10000 manat;
- 6888 manat;

355 Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 60000 manat
- 30000 manat
- 32400 manat
- ☒ 36000 manat
- 54000 manat

356 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 5400 manat;
- 7200 manat;
- 9000 manat.
- ☒ 4725 manat;
- 6300 manat;

357 Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakı əlavə xərcləri çəkir: Hüquqşünasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir?

- 39610 manat
- 49370 manat
- 37690 manat

36000 manat

☒ 39190 manat

358 Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

50%;

5%;

20%;

25%;

☒ 40%;

359 Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

8,00 %.

10,00 %;

☒ 12,50 %;

4,00 %;

1,00 %;

360 Müəssisədə istifadədə olan avtomaşınların təmirinə il ərzində ayrılan xərclərin normaları aşağıdakılardan hansına uyğundur?

Avtomaşınların ilin əvvəlinə olan qalıq dəyərinin 5 faizi həddində

Avtomaşınların ilk dəyərinin 3 faizi həddində

☒ Avtomaşınların ilin sonuna olan qalıq dəyərinin 5 faizi həddində

Avtomaşınların ilin sonuna olan qalıq dəyərinin 3 faizi həddində

Avtomaşınların ilin əvvəlinə olan qalıq dəyərinin 3 faizi həddində

361 Müəssisədə əsas vəsait obyektlərinin təmirinə ayrılan xərclərin normaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin hansı maddəsində verilir?

116-cı maddəsində

112-ci maddəsində

113-cü maddəsində

☒ 115-ci maddəsində

114-cü maddəsində

362 Aşağıda göstərilən əsas vəsait obyektlərindən hansılarına amortizasiya ayırmaları hesablanır?

Ümumi istifadədə olan parklardakı avadanlıqlara

Ümumi istifadədə olan avtomobil yollarına

Konservasiya edilmiş sex binasına

- İstismar prosesində olan istehsalat avadanlıqlarına
- Anbarda olan və quraşdırılmamış dəzgahlara

363 Əsas vəsait obyektlərinə amortizasiya ayırmalarının hesablanması məsələləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin hansı maddəsində verilir?

- 116-cı maddəsində
- 112-ci maddəsində
- 113-cü maddəsində
- 114-cü maddəsində
- 115-ci maddəsində

364 Aşağıdakı əmlak növlərindən hansıları 111№-li “Torpaq, tikili və avadanlıqlar-Dəyər” hesabında uçota alınır?

- Neft kəmərləri
- İstifadə edilən binalar
- Yüksək gərginlikli elektrik xətləri
- Tikilməkdə olan daş hasar
- Sexdə işləyən dəzgahlar

365 Müəssisə 250000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 50000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 30000 manat
- 60000 manat
- 48000 manat
- 54000 manat
- 32400 manat

366 Nəqliyyat vasitəsi 50000 manata satın alınır, onun likvidlik dəyəri 10000 manat qiymətləndirilir. 666,66 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 8,00 %.
- 10,00 %;
- 1,00 %;
- 4,00 %;
- 20 %;

367 Aktivin qalıq dəyəri bərabərdir:

Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə

İlkin dəyərini çıxmaqla bazar dəyərinə;

Təkrar bazarın istiqamətləndirildiyi qiymət;

Aktivin bərpa dəyərinə;

- Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə

368 Müəssisə 30000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 7000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

50%;

20%;

25%;

- 40%;

5%

369 01 aprel 2010-cu ildə müəssisə 100000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 20000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

15000manat;

10000 manat;

9000 manat.

18000 manat;

- 12000 manat;

370 Yığılmış amortizasiya hesabının saldosu əks etdirir:

Bütün qeyd olunanlar düzdür

Ədalətli dəyər əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;

Cari dövrün xərclərinə aid edilən məbləği;

- Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;

Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;

371 Torpağın maya dəyərinə daxil edilmir:

Bütün qeyd olunanlar düzdür.

Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;

Əmlak üzrə agentliklərin komissiya xərcləri

- Əmlak üzrə illik vergi;

Alıcı tərəfindən ödənilən əmlak vergisi;

372 Aşağıdakılardan birinin istifadə imkanları faydalı istifadə müddətində azalmır:

Mebel

Aparatura və avadanlıq

Nəqliyyat vasitələri

Alətlər və ləvazimatlar

- Torpaq

373 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı prinsiplərə əsasən silinməsi prosesidir?

- Sistemativ və səmərəli əsasla;
- Konservativ bazar yanaşması əsasında;
- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- Bərabər və obyektiv üsulla;
- Qısaltdılmış müddətdə və etibarlı şəkildə;

374 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakılardan biri nəzərə alınmır:

- Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- Likvidlik dəyəri və maya dəyəri.
- Maya dəyəri;
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- Likvidlik dəyəri;

375 Daşınmaz əmlaka investisiyalar kateqoriyasından olan obyektin əsas vəsaitlər kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

düzgün cavab yoxdur

Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”
- Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

376 İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

bütün cavablar düzgündür

Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

Debet 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
Debet 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

- Debet 731 – 2 “Yenidən qiymətləndirilmədən xərclər” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

377 İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

düzgün cavab yoxdur

Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 801 “Ümumi mənfəət (zərər)”

- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 611 – 2 “Yenidən qiymətləndirmədən gəlirlər”

378 Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili

Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq

- Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq

Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq

Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

379 Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 631 “Maliyyə gəlirləri”

Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 641 “Fövqəladə gəlirlər”

Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

380 Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

381 Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 222 “Yolda olan köçürmələr”

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

382 Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 201 “Material ehtiyatları”

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 202 “İstehsal xərcləri”

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 204 “Hazır məhsul”

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 205 “Mallar”

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 207 “Digər ehtiyatlar”

383 Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”

Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 521 “Vergi öhdəlikləri”
Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 422 “Digər təxirə salınmış vergi öhdəlikləri”

384 Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 335 “Digər ehtiyatlar”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”

Dt 335 “Digər ehtiyatlar”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 335 “Digər ehtiyatlar”, Kt 311 “Emissiya gəliri”

- Dt 335 “Digər ehtiyatlar”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”

385 Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”

386 Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

387 Səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 721 “İnzibati xərclər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

388 Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 761 “Fövqəladə xərclər”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

Dt 711 “Kommersiya xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

Dt 751 “Maliyyə xərclər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

389 Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”

390 İcarədar tərəfindən əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

Bütün cavablar düzgündür

Debet 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor” Kredit 221 “Kassa”

Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”

Debet 408 “Digər uzunmüddətli fəzi xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”

- Debet 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor” Kredit 223 “Bank hesablaşma hesabları”

391 İcarəyə verən müəssisədə maliyyə icarəsi üzrə birinci ilin icarə ödənişi hesablanmışdır:

Düzgün cavab yoxdur

- Debet 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları” Kredit 174 -1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları”

Debet 223 “Bank hesablaşma hesabları ” Kredit 174 -1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları”

Debet 223 “Bank hesablaşma hesabları ” Kredit 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları”

Debet 174-1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları” Kredit 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları”

392 Səhmdar cəmiyyətdə təsisçilərin firmaya investisiya etdiyi əsas vəsaitlər aşağıdakı mühasibat kəçürməsi ilə rəsmiləşdirilir:

Bütün cavablar düzgündür

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 301 “Nominal (nizamnamə) kapital”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113-2 “Təyinatı üzrə istismara torpaq, tikili və avadanlıqlar”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar”

Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

393 firmada əvəzsiz əldə olunan bina aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

Düzgün cavab yoxdur

Debet 113-2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"

Debet 121-2 "Binalar-Dəyər" Kredit 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər"

- Debet 111-2 "Tikililər-Dəyər" Kredit 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər"

Debet 113-1 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq"

394 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 75000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 90000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

20000 manat məbləğində xaric olmadan olan mənfəət

55000 manat məbləğində xaric olmadan olan zərər;

55000 manat məbləğində xaric olmadan olan mənfəət

135000 manat məbləğində xaric olmadan olan zərər;

- 35000 manat məbləğində xaric olmadan olan zərər;

395 Müəssisədə dövlət subsidiyası əsasında əsas vəsaitlər əldə edilmişdir. Mühasibat yazılışını verin:

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 444 "uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"

Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 401 "Uzunmüddətli bank kreditləri"

Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"

Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"

Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"

396 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə səbəb olur?

Aktivin ədalətli dəyərinin artmasına

- Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;
Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına;

Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;

Cari ildə gəlirin artmasına

397 01 yanvar 2010-cu ildə müəssisə 35000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

8000 manat.

7500 manat

9000 manat;

15000 manat

- 12000 manat

398 İcarəyə verən müəssisədə hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

Bütün cavablar düzgündür

- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174-2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601-5 "Əməliyyat icarəsi üzrə gəlir"

399 əmlakın icarəyə alınması icarədarda aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

Düzgün cavab yoxdur

- Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"
- Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 242-1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"
- Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"
- Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"

400 Maliyyə icarəsi ilə əsas vəsaitlər əldə olunduqda aşağıdakı mühasibat yazılışı verilir:

Düzgün cavab yoxdur

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"

401 . Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin maya dəyəri hansı məbləğlə qeyd olunmalıdır?

- 62000 manat;
- 65000 manat;
- 60000 manat;
- 67000 manat
- 72000 manat

402 əsas fəaliyyət istiqaməti üzrə istifadə olunan vəsait obyektlərinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

Düzgün cavab yoxdur

- Debet 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya" Kredit 121 "Daşınmaz əmlak investisiyalar-Dəyər"
- Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya"
- Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar-Dəyər"
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya"

403 İstehsal sferasında fəaliyyət göstərən firmalarda torpaq, tikili və avadanlıqların satışından mənfəət uçotda əks etdirilir:

düzgün cavab yoxdur

Debet 631 "Maliyyə gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"

- Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"

Debet 601 "Satış" Kredit "Ümumi mənfəət (zərər)"

Debet 611 "Sair əməliyyat gəlirləri" 341 Hesabat dövrünün xalis mənfəəti

404 Torpaq sahəsinin satışı ilə əlaqədar xərclər uçota alınır:

düzgün cavab yoxdur

- 731-ci hesabda "Sair əməliyyat xərcləri"

711-ci hesabda "Kommersiya xərcləri"

701-ci hesabda "Satışın maya dəyəri"

721-ci hesabda "İnzibati xərclər"

405 01 yanvar 2009-cu ildə müəssisə 34000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- 3000 manat.

10888 manat;

10000 manat;

11000 manat;

6888 manat;

406 İnzibati məqsədlər üçün istifadə təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- Düzgün cavab yoxdur
Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya"

Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya"

Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya"

Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

407 Gələcək dövrlərdə satılaraq gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

bütün cavablar düzgündür

Debet 121 "Daşınmaz əmlaka investisiyalar" Kredit 113-2 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"

Debet 111-1 "Torpaq-Dəyər" Kredit 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"

Debet 111-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"

- Debet 121-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"

408 Qeyri-maddi aktivlərin düzgün xarakteristikasını verin.

- Yüksək dəyərə malik olan
- Fiziki xassəyə malik olmayan
- Doğru cavab yoxdur
- Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- Daimi və ya uzun müddət gəlir gətirən

409 Qeyri-maddi aktivlər necə uçot obyektidir?

- Yüksək dəyərə malik olan
- Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- Fiziki xassəyə malik olmayan
- Yüksək likvidli
- Daimi və ya uzun müddət gəlir gətirən

410 Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- Maddi-əşya formasının olmaması ilə;
- Uzun faydalı istifadə müddəti ilə;
- Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- Nisbətən yüksək likvidliyi ilə
- Yüksək dəyəri ilə;

411 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- Maliyyə qoyuluşlarına
- Cari istehsal və tədavül xərclərinə
- Xüsusi kapitala
- Uzunmüddətli investisiyalara
- Qısamüddətli öhdəliklərə.

412 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Eksport qiymətləndirmə
- Razılaşdırılmış dəyərlə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Düzgün cavab yoxdur
- Qalıq dəyərlə

413 Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

MHBS 22 “Müəssisələrin birləşdirilməsi”

MHBS 17 “İcarə”

MHBS 16 “Əsas vəsaitlər”

- MHBS 36 “Aktivlərin qymətdən düşməsi”

MHBS 38 “Qeyri-maddi aktivlər”

414 Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

Qalıq dəyəri və istismar yerinə

Faydalı istifadə müddətinə və istismar yerinə

İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə

İlkin dəyərə və faydalı iqtifadə müddətinə

- Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə

415 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə

Qalıq dəyərilə

Düzgün cavab yoxdur

- Razılaşdırılmış dəyərlə

Ekspert qiymətləndirmə

416 Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

Düzgün cavab yoxdur.

Satılmış malların maya dəyəri;

- Alınmış malların maya dəyəri;

Satış üçün nəzərdə tutulan malların maya dəyəri;

Satış üçün mövcud olan bütün malların maya dəyəri;

417 Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya necə hesablanır?

Azalan qalıq metodu ilə

İstehsal olunmuş məhsulun həcmində mütənasib olaraq

Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır

- Ümumiyyətlə hesablanmır

Xətti metodla

418 Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

- Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

419 İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 202 "İstehsalat məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

420 Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt "Ümumi mənfəət (zərər)"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"

421 Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 202 "İstehsalat məsrəfləri "
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

422 Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- Faydalı istifadə müddətinə və istismar yerinə
- İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- Qalıq dəyəri və istismar yerinə
- Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə
- İlkin dəyərə və istehsal olunan məhsulun həcminə

423 Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

- Düzgün cavab yoxdur
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına
- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına

- Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına

424 Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq

Ticarət markaları

- Səmişinlərin daşınmasına icazə və istehsal kvotaları

Patent və mal nişanları

Firma şüarları

425 Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər

Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər

Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər

- Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər

426 Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət

Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi

Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı
Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, layihələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi

- Təcrübəli nümunə və modellərin layihələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi

427 MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

Hesablanmır

Aktiv əldə olunanda

Aktiv mədaxil olunanda

- Aktiv istifadə üçün yararlı olduğu zaman

Aktiv tanınanda

428 əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçuotu üçün hansı qayda tətbiq olunur?

- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçuot

Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçuot

Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçuot
Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçuot

Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçuot

429 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçuotu üçün hansı qayda tətbiq olunur?

Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
 Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir

Düzgün cavab yoxdur

Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir

- Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir

430 Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;

Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.

- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;

431 Konsiqnasiya müqaviləsinə görə:

Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.

- Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;

Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;

Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;

Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;

432 Inventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

Düzgün cavab yoxdur.

Onun fiziki mövcudluğu;

- Həmin mala üzrə mülkiyyət hüququ;

Menecerlərin peşəkar rəyi;

Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;

433 Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir?

75%

60%

- 25%

50%

40%

434 Aşağıda qeyd olunanlardan biri qeyri-maddi aktiv deyil:

Qudvil

- Səhm
- Lisenziya
- Patent
- Proqram təminatı

435 Qeyri-maddi aktivlər qısamüddətli kommersiya kreditinə əsasən başqa müəssisələrdən alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

436 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”

437 Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”

438 Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?

- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 17 “İcarə”
- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 38 “Qeyri-maddi aktivlər”

439 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?

- İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə

- İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət
- İdentifikasiya (müəyyən edilə bilməsi)
- Nəzarət və gələcək iqtisadi səmərə

440 Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

- Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ
- Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ
- Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

441 Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- 1500 manat
- 5000 manat
- 6500 manat
- 3500 manat
- 14000 manat

442 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər mühasibatlıqda hansı ad altında təsnifləşdirilməlidir?

- Cari istehsal və tədavül xərcləri
- Uzunmüddətli investisiyalar
- Maliyyə qoyuluşlar
- Xüsusi kapital
- Qısamüddətli öhdəlik

443 MHBS-nin tələblərinə əsasən qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman hansı parametrlərə daha çox diqqət yetirilir?

- Faydalı istifadə müddətinə və istismar yerinə
- İlkin dəyərə və faydalı iqtifadə müddətinə
- Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə
- İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə
- Qalıq dəyəri və istismar yerinə

444 Aşağıdakılardan biri 38 sayılı Qeyri-maddi aktivlər adlı standartın əhatə dairəsinə aid deyil:

- Firma adları

Ticarət nişanı

Proqram təminatı

Lisənziya və franşiza

- Müəssisələrin birləşməsi zamanı yaranan qudvill

445 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyi ilə dövr üzrə ümumi gəlir nə qədərdir?

175 manat.

- 75 manat;
- 85 manat;
- 70 manat;
- 60 manat;

446 Qeyri-maddi aktivlərin qiymətdən düşməsinin hesabatda əks etdirilmə qaydaları hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə tənzimlənir

- MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”
- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- MHBS 17 “İcarə”

447 Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:

daxilolmanın cari (bazar) dəyəri ilə
satınalınmanın faktiki maya dəyəri ilə
bütün cavablar düzgündür
anoloji aktivlərin dəyəri ilə

- verilmiş aktivlərin dəyəri ilə

448 Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:

- Debet 201 “Material ehtiyatları” Kredit 244 “Təhtəl hesab məbləğlər”
- Debet 201 “Material ehtiyatları” Kredit 202 “İstehsalat məsrəfləri”
- Debet 201 “Material ehtiyatları” Kredit 545 “Digər qısamüddətli öhdəliklər”
- Debet 201 “Material ehtiyatları” Kredit 538 “Digər qısamüddətli kreditör borcları”
- Debet 201 “Material ehtiyatları” Kredit 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”

449 Artıq materiallar kənara satılmışdır:

- düzgün cavab yoxdur
- Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 611 “Sair əməliyyat gəlirləri” Kredit 521 “Vergi öhdəlikləri”

Debet 601 “Satış” Kredit 201 “Material ehtiyatları”

Debet 611 “Sair əməliyyat gəlirləri” Kredit 201 “Material ehtiyatları”

Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 601 “Satış”

450 Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

bitməmiş istehsalat

- material-istehsalat ehtiyatları

yerinə yetirilən işlər və göstərilən xidmətlər

qeyri-maddi aktivlər

əsas vəsaitlər

451 Valyuta sərvətləri (qiymətliyə) dedikdə nəyi başa düşürsünüz?

bütün cavablar düzgündür

məişət əşyaları

zərgərlik məmulatlarını

qiymətli daşların tullantıları

- təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)

452 Maliyyə qoyuluşu – nəyə investisiya qoyulmuşdur?

Qeyri-maddi aktivlərə

Torpaq sahələrinə

İstehsal ehtiyatlarına

- Başqa müəssisələrin nizamnamə kapitalına

Əsas vəsaitlərə

453 Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə

Qoyuluşun müddətinə və yerinə

Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə

Emitentlərə, qoyuluşun müddətinə və yerinə

454 Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

Adlı və təqdim edənə

- Dövlət və qeyri-dövlət

İnvestisiya və qeyri-investisiya

Pul bazarına və kapital bazarına

Pay və borc

455 Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- Pay və borc
 - Adlı və təqdim edənə
 - Dövlət və qeyri-dövlət
 - İnvestisiya və qeyri-investisiya
 - Pul bazarına və kapital bazarına

456 İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- Pay və borc
 - Pul bazarına və kapital bazarına
 - Dövlət və qeyri-dövlət
- Törəmə, asılı və sair müəssisələr
 - İnvestisiya və qeyri-investisiya

457 Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- Dövlət və qeyri-dövlət
 - İnvestisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
 - Pay və borc
 - Adlı və təqdim edənə

458 Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- Adlı və təqdim edənə
 - İnvestisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
 - Pay və borc
 - Dövlət və qeyri-dövlət

459 Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- Düzgün cavab yoxdur
- Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
 - Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
 - Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
 - Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri

460 Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- Gələcək xərclər və ödəmələr üçün ehtiyat
- Nizamnamə kapitalı

Bankın uzunmüddətli kreditləri

Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri

- Mənfəət

461 Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

Bankın uzunmüddətli kreditləri

- Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları

Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar

Hesabat ilinin bölüşdürülməmiş mənfəəti

Vergi üzrə büdcə qarşısında olan borclar

462 Qiymətli kağızların nominal dəyəri nədir?

Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

- Qiymətli kağızların blankında göstərilən məbləğ

Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

Düzgün cavab yoxdur

İlkin yerləşdirmə zamanı onların satış qiyməti

463 Qiymətli kağızların emissiya dəyəri nədir?

Qiymətli kağızların blankında göstərilən məbləğ

- İlkin yerləşdirmə zamanı onların satış qiyməti

Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

Düzgün cavab yoxdur

464 Qiymətli kağızların kurs dəyəri nədir?

Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

Düzgün cavab yoxdur

- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

Qiymətli kağızların blankında göstərilən məbləğ

İlkin yerləşdirmə zamanı onların satış qiyməti

465 Pay qiymətli kağızlarına aiddir:

- Səhmlər

Depozit sertifikatı

İstiqrazlar

Veksellər

Əmanət kitabçaları

466 Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ☒ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- ☐ Bərpa dəyəri ilə
- ☐ Qalıq dəyəri ilə
- ☐ Nominal dəyəri ilə
- ☐ Alış dəyəri ilə

467 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən hansı istehsalatlarda istifadə olunur?

- ☐ Seriyalı
- ☒ Kütləvi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Kütləvi və seriyalı
- ☐ Fərdi

468 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?

- ☐ Kütləvi və seriyalı
- ☐ Kütləvi
- ☒ Seriyalı
- ☐ Fərdi
- ☐ Düzgün cavab yoxdur

469 İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☐ Şəxsi hesab
- ☐ Hesablama cədvəli
- ☐ Ödəniş cədvəli
- ☒ İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli

470 İşçinin müəssisənin bir şöbəindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

- ☐ Şəxsi hesab
- ☐ İş vaxtından istifadənin uçotu tabeli
- ☒ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- ☐ İşçinin iş qəbulu haqqında əmr (sərəncam)
- ☐ Hesablaşma-ödəniş cədvəli

471 Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

Nizamnamə kapitalı

- Mənfəət

Bankın uzunmüddətli kreditləri

Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri

Gələcək xərclər və ödəmələr üçün ehtiyat

472 Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 641 “Fövqəladə gəlirlər”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

473 Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 731 “Sair əməliyyat xərcləri”

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

474 Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

- Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

475 Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

Dt 311 “Emissiya gəliri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

476 İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində

Faiz, royalti və kapitalın dəyərinin artması şəklində

Kapitalın dəyərinin artması şəklində

Faiz və icarə haqqı şəklində

Faiz, dividend və kapitalın dəyərinin artması şəklində

477 Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

● Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”

478 Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”

113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”

121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

● 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”

479 Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

● Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

480 Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”

● Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

481 İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?

Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi

● İcarə haqqı və kapitalın dəyərinin artması kimi

Faiz, dividend və kapitalın dəyərinin artması kimi

Faiz və icarə haqqı kimi

Dividend və kapitalın dəyərinin artması kimi

482 Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

- 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 521 “Vergi öhdəlikləri”
- 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- 538 “Digər qısamüddətli kreditor borcları”

483 İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti hansı hesabın debeti ilə müxabirələşir?

- 761 “Fövqəladə xərclər”
- 711 “Kommersiya xərcləri”
- 202 “İstehsalat ehtiyatları”
- 751 “Maliyyə xərcləri”
- 721 “İnzibati xərclər”

484 Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

485 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

486 əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”

487 Maliyyə qoyuluşları investisiya alan müəssisə ilə münasibətin xarakterinə görə aşağıdakı qruplara bölünür?

Pay və borc

- Törəmə, asılı və sair müəssisələr

Pul bazarına və kapital bazarına

İnvestisiya və qeyri-investisiya

Dövlət və qeyri-dövlət

488 Qiymətli kağızların sahibinə münasibətinə görə aşağıdakı növləri mövcuddur:

Pul bazarına və kapital bazarına

- Adlı və təqdim edənə

Dövlət və qeyri-dövlət

İnvestisiya və qeyri-investisiya

Pay və borc

489 Maliyyə qoyuluşları nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə aşağıdakı qruplara bölünür:

Pul bazarına və kapital bazarına

İnvestisiya və qeyri-investisiya

- Pay və borc

Dövlət və qeyri-dövlət

Adlı və təqdim edənə

490 Emitentlər üzrə təsnifata əsasən hansı maliyyə qoyuluşları var?

- Dövlət və qeyri-dövlət

İnvestisiya və qeyri-investisiya

]Pul bazarına və kapital bazarına

Adlı və təqdim edənə

Pay və borc

491 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi əməliyyatı üçün mühasibat yazılışı aparın

Dt 751 "Maliyyə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

Dt 721 "İnzibati xərclər", Kt 301 "Nominal (nizamnamə) kapital"

Dt 761 "Fövqəladə xərclər", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

492 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin satışı üçün mühasibat yazılışı aparın.

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

493 İnvestisiya mülkiyyəti müəssisəyə aşağıdakı üsullarla gəlir gətirə bilər?

Dividend və kapitalın dəyərinin artması kimi

- İcarə haqqı və kapitalın dəyərinin artması kimi

Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi

Faiz və icarə haqqı kimi

Faiz, dividend və kapitalın dəyərinin artması kimi

494 Aşağıdakılardan biri investisiya mülkiyyətinin tərkibinə daxil deyil:

- Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq

Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq

Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili

Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq

495 Müəssisə tərəfindən avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. mühasibat yazılışını tərtib edin.

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

496 Daşınmaz əmlaka investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını aparın:

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qismüddətli investisiyalar”

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qismüddətli verilmiş borclar”

Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”

497 Mühasibat uçotunda depozit sertifikatının satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

498 Mühasibat uçotunda xalis mənfəət hesabına səhmlərə dividend hesablanması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”

499 MHBS-na əsasən mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- Bərpa dəyəri ilə
- Alış dəyəri ilə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Qalıq dəyəri ilə
- Nominal dəyəri ilə

500 Qiymətli kağızların kurs dəyəri deyildikdə nə nəzərdə tutulur?

- Düzgün cavab yoxdur
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti

501 Qiymətli kağızların emissiya dəyəri deyildikdə nə nəzərdə tutulur?

- Düzgün cavab yoxdur
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

502 Qiymətli kağızların nominal dəyəri dedikdə nə nəzərdə tutulur?

- Qiymətli kağızların blankında göstərilən məbləğ
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Düzgün cavab yoxdur

Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

503 Maliyyə qoyuluşları investisiya alan müəssisə ilə münasibətin xarakterinə görə aşağıdakı qruplara bölünür?

Dövlət və qeyri-dövlət

Pay və borc

İnvestisiya və qeyri-investisiya

Pul bazarına və kapital bazarına

- Törəmə, asılı və sair müəssisələr

504 Maliyyə qoyuluşları mühasibat uçotu tərəfindən aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə

Emitentlərə, qoyuluşun müddətinə və yerinə

Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərində

- Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

Qoyuluşun müddətinə və yerinə

505 Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

MHBS 17 “İcarə”

- MHBS 16 “Əsas vəsaitlər”

MHBS 40 “İnvestisiya mülkiyyəti”

MHBS 38 “Qeyri-maddi aktivlər”

MHBS 11 “Tikinti üzrə müqavilələr”

506 Müəssisə tərəfindən asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını tərtib edin.

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

507 əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəساب məbləğlər”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

508 Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?

- Sadə vaxtamuzd
- Sadə işəmuzd
- Tarifsiz
- Vaxtamuzd-mükafatlı
- Akkord

509 İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

510 əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtə hesab məbləğləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

511 Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

512 İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

513 Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

D-t 202 "İstehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";

D-t 201 "Xammal və materiallar"; K-t 531 "Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları";

bütün cavablar düzdür;

- D-t 201 "Xammal və materiallar"; K-t 611 "Dıgər əməliyyat gəlirləri";

D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";

514 Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

düzgün cavab yoxdur;

- ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;
bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
istehsal xərclərinin bütün siyahısı;

515 Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

- Bilavasitə satış zamanı;

Hər ay;

Hər il;

Hər kvartal.

Hər gün;

516 Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?

Alicının kommersiya xərclərinin;

Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;

Düzgün cavab yoxdur.

- Satıcının əməliyyat xərclərinin;
Satıcının gəlirinin kontrhesabı üzrə qalığın;

517 Mal ehtiyatları harada əks olunur?

Maliyyə hesabatında öz əksini tapmır.

Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;

- Mühasibat balansında dövriyyə aktivlərinin tərkibində;
Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;
Mühasibat balansında əsas vəsaitlərin tərkibində;

518 İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

Xammal və anbarda olan material

- Hazır məhsul;
Bitməmiş istehsal
Xammal;
Anbarda olan material;

519 Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

- Alınmış malların maya dəyəri;
Satış üçün mövcud olan bütün malların maya dəyəri;
Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
Düzgün cavab yoxdur.
Satılmış malların maya dəyəri;

520 D-t 202 istehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir.

- bütün cavablar düzdür;
müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;
tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini;
- əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırmaların xərcə daxil edilməsini;

521 Dolay xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
köməkçi materiallar və komplektləşdirici məmulatlar;
sex binalarının saxlanması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;

522 Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

- müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;
- ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
düzgün cavab yoxdur;
istehsal xərclərinin bütün siyahısı;
bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;

523 Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
etibarlılıq, tamlıq;

- təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama əhəmiyyətlik;
hesablama metodu ilə uçot;

524 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- Dövriyyə aktivlərinə;
Əsas vəsaitlərə;
Əsas və dövriyyə aktivlərinə.
Hesablaşmada olan vəsaitlərə;
Qeyri-maddi aktivlərə;

525 Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir:

- bütün cavablar düzgündür
konsiqnasiya müqaviləsində nəzərdə tutulan komisiya dəyəri ilə
cari bazar dəyəri ilə
- mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə

526 Artıq materiallar kənara satılmışdır:

- Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 201 "Material ehtiyatları"
- Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 611 "Sair əməliyyat gəlirləri" Kredit 521 "Vergi öhdəlikləri"
- düzgün cavab yoxdur
- Debet 601 "Satış" Kredit 201 "Material ehtiyatları"
- Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 601 "Satış"

527 Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:

- illik mühasibat balansı tərtib olunduqda
satıldıqda
- bütün cavablar düzgündür
maddi-məsul şəxs dəyişdirildikdə
ləğvetmə balansı tərtib olunduqda

528 Inventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- Həmin mala üzrə mülkiyyət hüququ;
Düzgün cavab yoxdur.
Onun fiziki mövcudluğu;
Menecerlərin peşəkar rəyi;
Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;

529 əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:

Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;

- Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;

Düzgün cavab yoxdur.

Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;

Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;

530 Konsiqnasiya müqaviləsinə görə:

Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;

- Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur; Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.

Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;

Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;

531 Alış zamanı ödənilən fraxtın dəyəri:

Daimi hesabdır;

Alış hesabına görə kontrhesabdır;

Adətən kredit qalığına malik olur;

- Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;

Daimi hesabdır və kredit qalığına malik olur.

532 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

Satılmış malların maya dəyəri;

Bütün alınan malların maya dəyəri;

Xalis alış;

- Satış üçün nəzərdə tutulan malların maya dəyəri;

Alınmış malların bazar qiyməti;

533 Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

27875 manat;

21625 manat.

32500 manat;

31875 manat;

- 29375 manat;

534 Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya

Satış + alınmış malların maya dəyəri - dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
 Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
 ● Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.

535 Aşağıda göstərilən aktivlərdən hansı ehtiyatlara aid deyildir?

- Mallar
- Hazır məhsullar
- Qiymətli kağızlar
- Materiallar
- Yarımfabrikatlar

536 Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 311 “Emissiya gəliri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

537 Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcmində) görə bölünürlər.

- daimi və dəyişən xərclərə;
- daimi və kompleks xərclərə;
- bir elementli və kompleks xərclərə;
- məhsuldar və qeyri məhsuldar xərclərə;
- şərti daimi və şərti dəyişən xərclərə;

538 Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- bütün cavablar düzdür.
- yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;
- təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- ziyanın işçi tərəfindən ödənilməsi;
- obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;

539 Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

- amortizasiya xərcləri;

ümumtəsərrüfat (idarəetmə) xərcləri;

- material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;
- material xərcləri;
- əmək haqqı xərcləri;

540 İstehsal xərclərinə aşağıdakılar daxildir.

idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi

- məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
- bütün cavablar düzdür;
- satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

541 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda xərclər təsnifləşdirilir.

mahiyyəti üzrə;

funksiyalar üzrə;

bütün cavablar düzdür;

- funksiyaları və mahiyyəti üzrə;
- tanınma kriteriyası üzrə;

542 Aşağıdakılardan biri müəssisənin öhdəliklərinə nə aid deyil:

Büdcə və vergi orqanları qarşısında olan borclar;

Əməyin ödənişi üzrə borclar;

- Pul vəsaitlərinin ekvivalentləri;
- Ödəniş üçün olan veksellər;
- Kreditor borcları;

543 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

hesablaşmada olan vəsaitlərə

əsas və dövriyyə aktivlərinə

- ehtiyatlara
- əsas vəsaitlərə
- qeyri-maddi aktivlərə

544 Ehtiyatlara aid olan xüsusiyyətlərdən biri səhvdir:

Adətən, material və xammal ehtiyatları, hazır məhsul və satılmaq üçün alınmış mallardan ibarət olur.

Öz dəyərini istehsal olunan məhsul və ya xidmətin üzərinə birbaşa keçirir.

Ən gec 1 hesabat dövrü ərzində dövr etməsi (pula çevrilməsi) nəzərdə tutulur.

- Müəssisə anbarından yalnız istehsalatda sərf olunmaq üçün məxaric olunur.

Müəssisənin muhasibat balansında qısamüddətli aktivlər bölməsində yer tutur.

545 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ☒ 1060
- ☐ 960
- ☐ 1260
- ☐ 1160
- ☐ 1140

546 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ☐ 28597
- ☐ 27895
- ☐ 29875
- ☒ 28795
- ☐ 25789

547 Müəssisənin öhdəlikləri 10000 manat, xüsusi kapitalı 70000 manatdırsa, aktivləri nə qədərdir?

- ☐ 70000
- ☐ 60000
- ☐ 10000
- ☒ 80000
- ☐ doğru cavab yoxdur

548 Müəssisənin aktivləri 100000 manat, xüsusi kapitalı 60000 manatdırsa, öhdəlikləri nə qədərdir?

- ☒ 40000
- ☐ 160000
- ☐ Doğru cavab yoxdur
- ☐ 60000
- ☐ 100000

549 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☒ 27872
- ☐ 28227
- ☐ 22782

28722

22287

550 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- 29698
- 28699
- 26899
- 28969
- 26998

551 Adi fəaliyyət növləri üzrə xərclərkimi aşağıdakılar tanınır.

- məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- dividentlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;
- məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar
- məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;

552 Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir.

- birbaşa və dolay xərclərə;
- düzgün cavab yoxdur;
- dəyişən və daimi xərclərə;
- relevant və qeyri relevant xərclərə;
- birbaşa dəyişən və birbaşa dolay xərclərə;

553 Mənfəət və zərər haqqında hesabatda Satışın maya dəyəri maddəsində aşağıdakı xərclər əks olunmalıdır.

- birbaşa material xərcləri;
- birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolay (üstəlik) istehsal xərcləri;
- birbaşa əmək haqqı xərcləri;
- dolay (üstəlik) istehsal xərcləri;
- kommersiya xərcləri;

554 Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun:

- aktivlərin azalmasını;
- öhdəliklərin artmasını;
- aktivlərin azalması və öhdəliklərin artmasını;

borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;
aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;

555 Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çıxması müəssisənin xərcləri kimi tanınmır:

yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;

ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün

başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;

uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;

- bütün cavablar düzdür;

556 İnventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

Debet 801 “Ümumi mənfəət (zərər)”

Debet 731 “Sair əməliyyat xərcləri”

düzgün cavab yoxdur

Debet 601 “Satış”

- Debet 611 “Sair əməliyyat gəlirləri”

557 Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

yerinə yetirilən işlər və göstərilən xidmətlər

- material-istehsalat ehtiyatları

əsas vəsaitlər

bitməmiş istehsalat

qeyri-maddi aktivlər

558 Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir:

Debet 204 “Hazır məhsul”

Debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”

bütün cavablar düzgündür

- Debet 202 “İstehsalat məsrəfləri”

Debet 201 “Material ehtiyatları”

559 Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:

Debet 201 “Material ehtiyatları” Kredit 545 “Digər qısamüddətli öhdəliklər”

Debet 201 “Material ehtiyatları” Kredit 202 “İstehsalat məsrəfləri”

Debet 201 “Material ehtiyatları” Kredit 538 “Digər qısamüddətli kreditör borcları”

Debet 201 “Material ehtiyatları” Kredit 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”

- Debet 201 “Material ehtiyatları” Kredit 244 “Təhtəl hesab məbləğlər”

560 Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:

daxilolmanın cari (bazar) dəyəri ilə

satın alınmanın faktiki maya dəyəri ilə

bütün cavablar düzgündür

- verilmiş aktivlərin dəyəri ilə
- anoloji aktivlərin dəyəri ilə

561 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- Hec bir dəyişiklik baş vermir.
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;

562 Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- Hec bir dəyişiklik baş vermir.
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;

563 Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyununda orta maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

4200 manat

2100 manat

920 manat

- 1200 manat
- 3000 manat

564 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

60 manat;

175 manat.

70 manat;

85 manat;

- 75 manat;

565 Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?

Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan müxtəlif növlü mallar satanda;

Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;

- Müəssisə məhdud sayda bahalı mallar satanda

Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan oxşar mallar satanda;

Düzgün cavab yoxdur.

566 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektəedici yazılışı etməlidir?

DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 2000 manat

- DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 1500 manat

DT "Materiallar" – 1500 manat, KT "Material xərcləri" – 1500 manat

DT "Materiallar" – 2000 manat, KT "Material xərcləri" – 2000 manat

DT "Material xərcləri" – 2000 manat, KT "Materiallar" – 2000 manat

567 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

1140

- 1060

960

1160

1260

568 Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 550 ədəd təşkil edir. 30 iyunda FİFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

2570 manat

3210 manat

3135 manat

- 770 manat

1305 manat

569 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 60 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FİFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

85 manat;

- 95 manat;

175 manat.

60 manat;

70 manat;

570 Dövri metodun tətbiqi zamanı dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- Alınmış malların bazar qiyməti
- Bütün alınan malların maya dəyəri
- Xalis alış;
- Satılmış malların maya dəyəri;

571 İstehsal fəaliyyəti ilə məşğul olan müəssisələrdə satışa tam hazır olan ehtiyatlar:

- Xammal və anbarda olan material.
- Xammal;
- Bitməmiş istehsal
- Hazır məhsul;
- Anbarda olan material;

572 Müəssisənin xalis gəliri 840000 manat, satılmış malların maya dəyəri 600000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- 60 %
- 25 %
- 50 %
- 20 %
- 40 %

573 satılmış malların maya dəyəri ehtiyatların fasiləsiz uçotu metoduna əsasən əks olunmalıdır:

- Hər gün
- Birbaşa satış zamanı
- Hər kvartal.
- Hər il;
- Hər ay;

574 Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27)

- aktivlərin azalmasını;
- aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;
- borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;
- aktivlərin azalması və öhdəliklərin artmasını;
- öhdəliklərin artmasını;

575 28 fevralda mebel fabrikinin işçiləri sifariş yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?

Martda;

- Fevralda;

İşçilər əmək haqqını alan vaxt;

Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;

Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;

576 Hasilatın uçotu və işəmuзд işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?

- Fərdi

Kütləvi

Kütləvi və seriyalı

Düzgün cavab yoxdur

Seriyalı

577 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən hansı istehsalatlarda istifadə olunur?

Kütləvi və seriyalı

- Kütləvi

Fərdi

Seriyalı

Düzgün cavab yoxdur

578 Hasilatın uçotu və işəmuзд işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?

Şəxsi hesab və hesablama cədvəlinə

Hesablama və ödəniş cədvəlinə

Marşrut vərəqəsi və şəxsi hesaba

- Xüsusi iş görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə

Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba

579 Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?

Bayram günlərində iş

İş vaxtından əlavə iş

İstirahət günlərində iş

Süd əmizdirən anaların işində fasilələr

- İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar

580 Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?

Bölüşdürülməmiş mənfəət

Xalis mənfəət

Əlavə kapital

Nizamnamə və ehtiyat kapitalı

- Məhsulun (işin, xidmətin) maya dəyəri

581 Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?

Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Əmək müqaviləsi (sazişi)

- Azərbaycan Respublikasının Hökuməti

Müəssisə rəhbəri

Kollektiv müqaviləsi

582 Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- Bütün cavablar düzdür;

Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;

Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;

Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analoji məbləğlər;

İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər

583 İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

Dt 701 "Satışın maya dəyəri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"

- Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"

Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

584 əmək haqqından gəlir vergisinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"

Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"

Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"

585 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

Dt 221 "Kassa", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

586 Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

587 Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

Həmkarlar təşkilatına üzvlükdən və iş stajından

- İş stajından və orta əmək haqqından

İş stajından

Orta əmək haqqından

Həmkarlar təşkilatına üzvlükdən

588 İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti hansı hesabın debeti ilə müxəbirələşir?

761 “Fövqəladə xərclər”

202 “İstehsalat ehtiyatları”

- 721 “İnzibati xərclər”

751 “Maliyyə xərcləri”

711 “Kommersiya xərcləri”

589 İşçinin müəssisənin bir şöbəindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

Şəxsi hesab

- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)

İşçinin işə qəbulu haqqında əmr (sərəncam)

İş vaxtından istifadənin uçotu tabeli

Hesablaşma-ödəniş cədvəli

590 İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli

Ödəniş cədvəli

Hesablaşma-ödəniş cədvəli

Şəxsi hesab

Hesablama cədvəli

591 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?

Kütləvi

Fərdi

☒ Seriyalı

Kütləvi və seriyalı

Düzgün cavab yoxdur

592 Azərbaycan Respublikasında əmək ödənişinin Vahid Tarif Cədvəlində hansı göstəricilər əks olunur?

Əməyin ödənilməsi dərəcələri; hər bir vəzifə üzrə bir işçinin aylıq əmək haqqının məbləği

Əmək ödənişinin tarif dərəcələri; bir işçinin aylıq əmək haqqının məbləği

Vahid Tarif Cədvəli üzrə müəssisələrin təsnifatı; işçilərin aylıq vəzifə maaşının məbləği

☒ Əməyin ödənilməsi dərəcələri; aylıq tarif (vəzifə) maaşı, manatla

İşçilərin aylıq vəzifə maaşının məbləği; əmək ödənişinin minimal məbləği

593 Müəssisədə çalışan işçilərin ştat cədvəlində aşağıdakı göstəricilərdən hansı əks olunmur?

Vahid Tarif Cədvəli üzrə əmək ödənişinin tarif dərəcələri

☒ İşçilərin adları və soyadları

Hər bir vəzifə üzrə bir işçinin aylıq əmək haqqının məbləği

Müəssisədə mövcud olan vəzifələrin adları

Vahid Tarif Cədvəli üzrə bir işçinin aylıq vəzifə maaşının məbləği

594 Xidmət müəssisələrində işçilərə hesablanan əmək haqqının məbləğinə aşağıdakı amillərdən hansı təsir göstərir?

Hər 100 manatlıq xidmət (satış) dövriyyəsinə düşən əmək ödənişinin tarifi

Xidmət (satış) dövriyyəsinin həcmi

Vahid Tarif Cədvəli üzrə işçilərin əmək ödənişinin tarif dərəcələri

İşçilərin işlədikləri iş vaxtının aylıq faktiki miqdarı

☒ Bütün bunların hamısı

595 Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)";

611 "Sair əməliyyat gəlirləri";

631 "Maliyyə gəlirləri";

☒ 601 "Satış";

341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)";

596 Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

bütün cavablar düzdür;

D-t 211 “Kassa”; K-t 217 “Digər dısamüddətli debitor borcları”;

D-t 223 “Bankdakı hesablaşma hesabı”; K-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”;

- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;

D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;

597 Sair əməliyyat gəlirlərinə aid deyil:

İddia müddəti keçməmiş deponent borcları məbləğləri

Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;

- Bütün cavablar düzdür;

Fəaliyyətin dayandırıldığına görə mənfəət.

Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;

598 Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- pul vəsaitləri, əmlak, debitor borcları

pul vəsaitləri, əmlak məbləğində;

düzgün cavab yoxdur

pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;

pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;

599 Gəlir – bu deməkdir:

şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;

ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;

səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması; şirkət tərəfindən edilən istənilən ticarət və topdansa satış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;

- bütün cavablar düzdür;

600 Mühasibat uçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur;

dürüstlük və tamlıq;

ehtiyatlılıq;

bütün cavablar düzdür;

- təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;

əhəmiyyətlik;

601 Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;

Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;

Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analoji məbləğlər;

- Bütün cavablar düzdür;

İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər

602 Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

- podrat müqavilələri üzrə gəlirlər;
məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;

əsas vəsaitlər satışından əldə olunan gəlirlər;

məhsul və mal satışından əldə olunan gəlirlər;

göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;

603 Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

631 "Maliyyə gəlirləri";

621 "Fəaliyyətin dayandırılmasından gəlirlər"

611 "Sair əməliyyat gəlirləri";

- 601 "Satış" (subhesab 601-1 "Malların satışı")

düzgün cavab yoxdur.

604 Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

bütün cavablar düzdür;

- D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";

D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"

D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";

D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";

605 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri nəyi əks etdirir.

Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;

- Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair analoji ödənişlərin

Düzgün cavab yoxdur;

Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;

Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;

606 Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir:

- 631 "Maliyyə gəlirləri";

601, 611, 631 № hesablarda;

Düzgün cavab yoxdur;

611 "Sair əməliyyat gəlirləri";

601 “Satış”;

607 Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

Pul vəsaitləri əldə olunan zaman;

Ayın axırında;

- Gəlir əldə olunan zaman;

Mənfəətdən vergi ödənilən zaman;

Maliyyə hesabatı tərtib olunan zaman.

608 Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır:

düzgün cavab yoxdur

Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 223 “Bank hesablaşma hesabları”

- Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərinin xərcləri”

Debet 202 “İstehsalat məsrəfləri” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”

Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 434 “Faizlər üzrə uzunmüddətli kreditör borcları”

609 Xərclər tanınır:

- mənfəət və zərər haqqında hesabatda;

heç bir cavab düz deyil;

balansda;

kapitalda dəyişikliklər haqqında hesabatda;

pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

610 Sair əməliyyat xərclərinə aiddir.

yenidənqiymətləndirmədən olan zərərlər;

hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;

torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;

- bütün cavablar düzdür;

cərimələr və sair analoji ödənişlər;

611 Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

hesablama metodu ilə uçot;

etibarlılıq, tamlıq;

əhəmiyyətlik;

təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;

- təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama

612 Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- daimi və dəyişən xərclərə;
- istehsal və qeyri istehsal xərclərinə;
- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- bir elementli və kompleks xərclərə;
- birbaşa və dolay xərclərə;

613 Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- kalkulyasiya maddələri üzrə xərclərin;
- tam maya dəyərində əks olunmuş xərclərin;
- düzgün cavab yoxdur;
- istehsal maya dəyərində əks olunmuş xərclərin;
- iqtisadi elementlər üzrə xərclərin;

614 İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

- istehsal və qeyri istehsal xərclərinə;
- daimi və dəyişən xərclərə;
- bütün cavablar düzdür.
- bir elementli və kompleks xərclərə;
- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;

615 Dolay xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
- köməkçi materiallar və komplektləşdirici məmulatlar;
- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanılması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
- sex binalarının saxlanılması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;

616 Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?

- Satış zamanı endirimlər;
- Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
- Satılmış malın maya dəyəri;
- Düzgün cavab yoxdur.
- Əməliyyat xərci;

617 Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 731 "Sair əməliyyat xərcləri" Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri»

Dt 701 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı)

Düzgün cavab yoxdur.

Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"

Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"

618 İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:

Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"

Bütün cavablar düzdür

Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

- Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

619 Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

Dt 504 "Qısamüddətli borclar", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 512 "Qısamüddətli zamanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

- Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"

Dt "Digər qısamüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"

620 İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"

Düzgün cavab yoxdur

Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

621 Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"

Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"

- Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)

Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"

622 Satılmış məhsula, işə, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?

Dt 221 "Kassa", Kt 661 "Sair əməliyyat gəlirləri"

- Dt 221 "Kassa", Kt 601 "Satış"

Dt 221 “Kassa”, Kt 204 “Hazır məhsul”

Düzgün cavab yoxdur

Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”

623 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?

- Kassa mədaxil orderi

Düzgün cavab yoxdur

Avans hesabatı

Mədaxil qaiməsi

Qəbul aktı

624 Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?

mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;

sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;
müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;

gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;

- bütün cavablar düzdür;

625 Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;

əməliyyatın tam yekunlaşdıqdan sonra;

müqavilənin bağlanma anında;

- əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;

heç bir cavab düz deyil;

626 Gəlir – bu deməkdir:

səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;

ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;

- bütün cavablar düzdür;

şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
şirkət tərəfindən edilən istənilən ticarət və topdansa satış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;

627 Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;

sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;

sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;

- sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği etibarlı şəkildə qiymətləndirilə bilər;

sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;

628 Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

törəmə şirkətdən olan gəlir;

geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;

hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;

bütün cavablar düzdür;

- təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə

629 Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";

- D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";

bütün cavablar düzdür;

D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları";

630 Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:

D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 601 "Satış";

Düzgün cavab yoxdur;

- D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 601 "Satış";

D-t 212 "Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";

D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

631 Sair əməliyyat gəlirlərinə aiddir:

proqram təminatının satışından əldə olunan gəlir;

- aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;

düzgün cavab yoxdur;

əməliyyat icarəsi üzrə gəlir;

reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;

632 701 Satışın maya dəyəri hesabının debet dövrüyyəsində əks etdirilir:

istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;

- məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;

istehsal aktivlərinin amortizasiyası ;

məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;

kommersiya xərcləri;

633 Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”

düzgün cavab yoxdur

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”

- Debet 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”

634 Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:

düzgün cavab yoxdur

- Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”

Debet 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”

635 İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditör borcları”

Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri”

Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”

düzgün cavab yoxdur

Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları”

636 Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:

- Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”

bütün cavablar düzgündür

Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”

Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”

Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”

637 Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir:

Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditör borcları”

- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

düzgün cavab yoxdur

Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditör borcları”

Debet 202 “İstehsalat məsrəfləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

638 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatə uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir.

hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər

müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;

- bütün cavablar düzdür;
- material ehtiyatlarının istifadə olunması;
- işçi heyəti üzrə xərclər;

639 Xərclər:

Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;

- səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;

Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;

Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;

bütün cavablar düzdür;

640 Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

- satışın maya dəyərində daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;
- inzibati xərclər;
- satışın maya dəyərində daxil edilən xərclər;
- ƏDV;
- kommersiya xərcləri;

641 İstehsal xərclərinə aşağıdakılar daxildir.

idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

- məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
- satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

bütün cavablar düzdür;

müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi

642 Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.

- kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;

kreditlər və borclar üzrə faiz xərcləri;

maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;

əməliyyat icarəsi üzrə faiz xərcləri;

maliyyə icarəsi üzrə faiz xərcləri;

643 Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;

ziyanın işçi tərəfindən ödənilməsi;

yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vasitələrinin mədəxil

yalnız məhsulun istehsalı üçün xərcləndirən məhsulun istehsalına və digər məhsulların istehsalına mədaxil edilməsi ilə əlaqədar xərclər;

bütün cavablar düzdür.

obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;

644 Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcmində) görə bölünür.

şərti daimi və şərti dəyişən xərclərə;

bir elementli və kompleks xərclərə;

- daimi və dəyişən xərclərə;

daimi və kompleks xərclərə;

məhsuldar və qeyri məhsuldar xərclərə;

645 Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

bütün cavablar düzdür;

istehsal xərclərinin bütün siyahısı;

ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;

- müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan

bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;

646 İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"

- D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"

D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"

düzgün cavab yoxdur;

D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"

647 Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"

D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"

D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"

- D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"

D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"

648 801№-li "Ümumi mənfəət (zərər)" sintetik hesabı üçün aşağıdakılardan hansılar

Bu hesabın debetində gəlirlərin, kreditində isə xərclərin məbləği və bunlarla yanaşı, debet qalığında mənfəətin məbləği əks olunur

Bu hesabın debetində gəlirlərin, kreditində isə xərclərin məbləği və bunlarla yanaşı, kredit qalığında zərərin məbləği əks olunur

Bu hesabın debetində gəlirlərin, kreditində isə xərclərin məbləği və bunlarla yanaşı, debet qalığında zərərin məbləği əks olunur

- Bu hesabın debetində xərclərin, kreditində isə gəlirlərin məbləği və bunlarla yanaşı, kredit qalığında mənfəətin

- Bu hesabın debetində xərclərin, kreditində isə gəlirlərin məbləği və bunlarla yanaşı, kredit qalığında mənfəətin məbləği əks olunur xarakterikdir?
Bu hesabın debetində gəlirlərin, kreditində isə xərclərin məbləği və bunlarla yanaşı, kredit qalığında mənfəətin məbləği əks olunur

649 İstehsalat sexində sərf edilmiş elektrik enerjisinin məbləği hansı müxabirləşmədə əks etdirilir?

202№-li “İstehsalat məsrəfləri” hesabının debetində və 538№-li “Digər qısamüddətli kreditor borcları” hesabının kreditində

202№-li “İstehsalat məsrəfləri” hesabının debetində və 223№-li “Bank hesablaşma hesabları” hesabının kreditində
202№-li “İstehsalat məsrəfləri” hesabının debetində və 331№-li “Malsatan və podratçılara digər kreditor borcları” hesabının kreditində

202№-li “İstehsalat məsrəfləri” hesabının debetində və 431№-li “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” hesabının kreditində

- 202№-li “İstehsalat məsrəfləri” hesabının debetində və 531№-li “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” hesabının kreditində

650 Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirin hansı hissəsi məcburi satışa təqdim edilməlidir?

- Düzgün cavab yoxdur

20%

10%

50%

30%

651 İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

Bütün cavablar düzdür.

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 221 “Kassa”

Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”

Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”

652 Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 221 “Kassa”

Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 221 “Kassa”

653 Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

Kassa məxaric orderi

Kassa mədaxil orderi

Təhtəlhəşab şəxslərin avans hesabı

- Kassa mədaxil və məxaric orderləri

Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verilməsi üçün ərizə

654 Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:

Bütün cavablar düzdür

601 "Satış"

611 "Sair əməliyyat gəlirləri"

631 "Maliyyə gəlirləri"

- 801 "Ümumi mənfəət (zərər)"

655 Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?

- Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 601 "Satış", Kt 341 "Hesabat dövründə xalis mənfəət"

Dt 601 "Satış", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"

Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"

656 Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"

657 Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Bütün cavablar düzdür
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

658 Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında əks etdirilir:

- Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
- Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 601 "Satış"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 601 "Satış"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

659 Ümitsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir:

Düzgün cavab yoxdur.

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 217 “Digər qısamüddətli debitor borcları”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”

660 Malsatana çatmalı olan cərimə məbləği hesablanıb:

Düzgün cavab yoxdur.

Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

661 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

662 Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur?

Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq

Düzgün cavab yoxdur

Hesab açılmış hər bank ilə ayrılıqda

Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən

- Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən

663 Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda:

Düzgün cavab yoxdur

Limit tətbiq etməmək ixtiyarı var

- Kassa qalığının limiti sıfır hesab olunmalıdır

10 manat məbləğində limit müəyyən olunur

Yeni limit təyin olunana qədər əvvəlki ilin limiti tətbiq olunur

664 Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərclənir?

Kommunal xərclərin ödənilməsinə

Dəftərxana ləvazimatlarının alınmasına

Təsərrüfat avadanlığının alınmasına

- Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə
- Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara

665 Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verilməsi üçün ərizə
- Kassa mədaxil və məxaric orderləri
- Kassa məxaric orderi
- Təhtəlhesab şəxslərin avans hesabı
- Kassa mədaxil orderi

666 Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
- Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
- Düzgün cavab yoxdur
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- Dt 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"

667 Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"
- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 221 "Kassa"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 221 "Kassa"

668 Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir?

- Veksellər
- Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
- Ödəniş tələbnaməsi ilə
- İnkasso üzrə
- Çeklər

669 Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq
- Yalnız hesablaşma hesabında pul olduğu zaman
- Bank overdraftının şərtlərinə əsasən
- Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən

670 Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır:

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"

Düzgün cavab yoxdur

Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 521 "Vergi öhdəlikləri" – Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

671 Valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə

Maliyyə hesabatının hazırlanması tarixinə

672 Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601 – 5 "Əməliyyat icarəsi üzrə gəlir"

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"

Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" bütün cavablar düzgündür

- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"

673 Əsas əməliyyat fəaliyyətindən mənfəət aşağıdakılar hesabına formalaşır:

Mal satışı

Məhsul (iş, xidmət) satışı

- Bütün cavablar düzdür

Əməliyyat icarəsi

Royalti

674 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfə məzənnə fərqi əks etdirilib:

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"

675 Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:

Düzgün cavab yoxdur.

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 545 “Digər qısamüddətli öhdəliklər” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”

676 Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:

Bütün cavablar düzdür

Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”

Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

677 Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

Bütün cavablar düzdür

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri”

Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

678 Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Bütün cavablar düzdür

- Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri”

679 Xarici malsatanlardan alınmış quraşdırılacaq avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”

Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Dt 431 “Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

680 Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 205 “Mallar” Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri” Kt 801 “Ümumi mənfəət

- Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 601 "Malların satışı" subhesabı (zərər)"

Dt 205 "Mallar", Kt 601 "Satış" (601-1 "Malların satışı" subhesabı)

Dt 205 "Mallar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri"

Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

681 Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 204 "Hazır məhsul", Kt 202 "İstehsal ehtiyatları"

Dt 204 "Hazır məhsul", Kt 342 "Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər"

Dt 204 "Hazır məhsul", Kt 801 "Ümumi mənfəət (zərər)"

- Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

682 Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 201 "Material ehtiyatları", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

Dt 201 "Material ehtiyatları", Kt 202 "İstehsal ehtiyatları"

Dt 207 "Digər ehtiyatlar", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"

683 İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditor borcu silinmişdir:

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"

Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", 538 "Digər qısamüddətli kreditor borcları"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"

- Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

684 Materialların inventarizasiyası zamanı aşkar olunan artıqqəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

Dt 202 "İstehsal ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 201 "Material ehtiyatları"

- Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

685 İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

Düzgün cavab yoxdur

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"

- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 601 "Satış", Kt 701 "Satışın maya dəyəri"

Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"

686 Firma yeni istehsal binası tikmək üçün bankdan uzunmüddətli kredit götürmüşdür. Həmin kreditə görə hesablanmış faiz borcu üçün muhasibat yazılışı verin.

Dt İdarəetmə xərcləri Kt Uzunmüddətli bank krediti

Dt Ümumtəsərrüfat xərcləri Kt Uzunmüddətli bank krediti

Dt fəvqaladə xərclər Kt Uzunmüddətli bank krediti

Dt istehsalat xərcləri Kt Uzunmüddətli bank krediti

- Dt Kapital qoyuluşu Kt Uzunmüddətli bank krediti

687 Overdraft nədir?

Müəssisənin banka olan kredit borcunu vaxtında ödəyə bilməməsi zamanı hesablanmış əlavə cərimə faizləridir.

- Müəssisənin bank hesabında olan məbləğdən artıq vəsaitdən istifadə etməsidir.

Müəssisənin bank hesabının dondurulması əməliyyatıdır

Müəssisənin hesabına bankda işçilərə kredit xəttinin açılmasıdır

Müəssisənin banka borc verməsi əməliyyatıdır.

688 Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövrüyyə 70000, ilkin qalıq 80000 manatdırsa kredit dövrüyyə nə qədərdir?

80000

- 40000

50000

60000

70000

689 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfəət məzənnə fərqi aşağıdakı muhasibat yazılışı ilə əks etdirilir.

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"

690 Müəssisədə kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlmişdir. Bu zaman hansı muhasibat yazılışı verilir?

Dt 721 “İnzibati xərclər”, Kt 221 “Kassa”

Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”

Dt 217 “Sair debitor borcları”, Kt 221 “Kassa”

- Dt 213 “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları”, Kt 221 “Kassa”

Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 221 “Kassa”

691 Açıq akkreditiv məbləğinin istifadə olunması hansı mühasibat yazılışı ilə əks etdirilir?

Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”

Bütün cavablar düzdür

- Dt 531 “Məlsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”

Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”

692 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması mühasibat uçotunda necə əks etdirilir?

Düzgün cavab yoxdur

Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı) - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt “Bank hesablaşma hesabı” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri”

693 Müəssisə tərəfindən valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə

Maliyyə hesabatının hazırlanması tarixinə

Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə

694 Müəssisə tərəfindən alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda aşağıdakı kimi əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 521 “Vergi öhdəlikləri” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 543 “Alınmış qısamüddətli avanslar”

Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”

Düzgün cavab yoxdur

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 538 “Digər qısamüddətli kreditör borcları” – Dt 538 “Digər qısamüddətli kreditör borcları”, Kt 223 “Bank hesablaşma hesabları”

Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”

695 Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib:

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları"

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

Düzgün cavab yoxdur

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

696 Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib:

Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"

Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

697 İstiqrazların satınalma və nominal qiymətləri arasındakı müsbət fərqlərin illik məbləği əks etdirilmişdir:

Düzgün cavab yoxdur.

Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 611 "Sair əməliyyat gəlirləri"

Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 801 "Ümumi mənfəət (zərər)"

- Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

698 Xarici malsatanlardan alınmış materiallar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

Düzgün cavab yoxdur

Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 631 "Maliyyə gəlirləri"

Dt 435 "Digər uzunmüddətli kreditör borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"

- Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

699 Müstəqil balansə malik bölmələrlə xarici valyuta ilə hesablaşmalar zamanı manatın xarici valyutaya nisbətən məzənnəsinin dəyişilməsi nəticəsində yaranmış müsbət məzənnə fərqləri aşağıdakı yazılışla əks etdirilir:

Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"

Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 611 "Sair əməliyyat gəlirləri"

Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"

- Dt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Dt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

700 Açıq bazarda tədavül edən səhmlərin cari dəyərə qədər qiymətlərinin qaldırılması hansı yazılışla rəsmiyyətə salınır?

Bütün cavablar düzdür.

- Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 601 "Satış" – Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"